

1. Maliyyə hesabatlarından istifadəçilər hansı informasiya almaq istəyirlər?

- Qoyulmuş vəsaitlərin gəlirlik səviyyəsi
- √ Pul resursları və onların hərəkəti haqqında informasiya;
- Məhsulun alınma şərtləri
- Verilmiş ssudaların qaytarılmasının mötəbərlik dərəcəsi
- Sadalananların hər biri.

2. Maliyyə hesabatlarından istifadəçilər hansı informasiyanı almaq istəyirlər? Səhv olanı göstərin:

- Maliyyə riskləri haqqında informasiya
- Pul resurslarının hərəkəti haqqında informasiya
- Qoyulmuş vəsaitlərin gəlirlik səviyyəsi
- Fondların hərəkəti haqqında informasiya
- √ Maliyyə vəziyyəti haqqında informasiya;

3. Maliyyə hesabatlarının standartlaşdırılmış sisteminə nələr daxildir?

- Kommersiya təşkilatlarına verilən sənədlər
- Sadalananların hər biri.
- Qeyri-hökumət orqanlarına verilən sənədlər
- Bütçə təşkilatlarına verilən sənədlər
- √ Hökumət orqanlarına təqdim edilən sənədlər

4. Uçotun standartlaşdırılmış sisteminə nələr daxildir?

- Vahid hesabat
- Vahid qərar
- Vahid rəy
- √ Vahid hesablar planı
- Vahir bütçə təsnifatı

5. Bazar iqtisadiyyatında maliyyə hesabatlarının əsas vəzifələri hansılardır?

- Fəaliyyət nəticələri haqqında informasiya
- Maliyyə nəzarətinin təmin olunması
- √ Maliyyə vəziyyəti haqqında informasiya
- Planlaşdırmanın təmin olunması;
- Sadalananların heç biri

6. Bazar iqtisadiyyatında maliyyə uçotunun vəzifəsi nədir?

- Planlaşdırmanı təmin etmək üçün informasiya vermək
- Planlaşdırmanı təmin etmək
- Sadalananların heç biri
- Cari nəzarətin aparılması
- √ Fəaliyyət nəticələri;

7. Planlı uçot bazar iqtisadiyyatındakı uçota uyğun gəlirmi?

- Doğru cavab yoxdur
- Bütün cavablar doğrudur
- Qismən gəlir
- Gəlir
- √ Gəlmir

8. Planlı iqtisadiyyatda uçotun məqsədi nə olub?

- Bütün cavablar doğrudur
- Maliyyə nəzarətini təmin etmək
- ✓ Informasiya vermək
- Pul vəsaitlərinin idarə edilməsi
- Nöqsanları aşkar etmək

9. Rusiyada mühasibat uçotu haqqında ilk kitab nə vaxt çap olunub?

- 1910-cu ildə
- 1850-ci ildə;
- ✓ 1783-cü ildə
- 1494-cü ildə
- 1900-cü ildə

10. Dövlətin mühasibat balansının tərtibi üçün hansı uçot meydana gəlib?

- Statistika uçotu
- Bank uçotu
- Maliyyə uçotu
- Təsərrüfat uçotu
- ✓ Büdcə uçotu

11. Mühasibat balansı bərabərliyi necə adlanır?

- Aktivlər=vəsaitlər
- Xərclər=vəsaitlər
- Gəlirlər= xərclər
- Öhdəliklər=xərclər
- ✓ Aktivlər=passivlər

12. İlk dövrlərdə hesablama işlərini idarə edən şəxs necə adlanırdı?

- Mirzə
- Deyilənlərin hər biri.
- Auditor
- ✓ Yazar
- Katib

13. Mühasiblərin beynəlxalq gerbi hansı ildə təsis olunub?

- 1494-cü ildə
- 1949-cü ildə
- 2000-ci ildə
- ✓ 1944-cü ildə
- 1994-cü ildə;

14. İlk hesablayıcı cihaz nə vaxt meydana çıxmışdır?

- XVIII əsrdə
- Doğru cavab yoxdur
- XX əsrdə
- XVII əsrdə
- ✓ XIX əsrdə

15. İkili qetdiyyat hansı ölkədə meydana gəlib?

- Almaniyada
- Yunanıstanda
- Babilistanda
- İngiltərədə

√ İtaliyada

16. Nagd pul əvəzinə borcların ödənilməsi üçün nədən istifadə olunurdu?

√ Vekseldən

- Bank kreditindən;
- Mal-qaradan
- Doğru cavab yoxdur.
- Dövlət kreditindən

17. İlkın uçot ilk olaraq vərəqələrdə hansı ölkədə aparılırdı?

- Yunanıstanda
- Qədim Misirdə
- Ərəbistanda
- √ Romada
- Babilistanda

18. Babilistanda uçot nəyin üzərində aparılır?

- Gips lövhələr;
- Papirus vərəqləri;
- Taxta lövhələr.
- Adi kağız;
- √ Gil lövhələr;

19. Muhasibatın yaranması üçün əsas vacib tələb nədir?

- İctimai əmək bölgüsü;
- Doğru cavab yoxdur.
- Maliyyənin meydana gəlməsi;
- √ Təsərrüfat xeyli ölçüyə nail olmalı idi;
- Əkinçiliyin inkişafı;

20. İkili muhasibat uçotu haqqında ilk nəşr kim tərəfindən keçirilib?

- Bernulli;
- Otto Ruland;
- Nəsirəddin Tusi;
- √ Luka Pocoli;
- Viko van Gelderson;

21. Bütçə təşkilatları üçün Milli Muhasibat Uçotu Standartları nə vaxt təsdiq edilib?

- 1 yanvar 2012-ci il
- √ 13 yanvar 2009-cu il
- doğru cavab yoxdur
- 20 may 1909-cu il;
- 1 yanvar 2013-cü il.

22. Smeta xərclərinin icrası üçün əsas şərt nədir?

- Smetanı tərtib etmək
- Əmr vermək
- Məktub yazmaq
- Ödəniş tələbnaməsi yazmaq
- √ Uçotu təşkil etmək;

23. Bütçə ili hansı dövrü əhatə edir?

- Dekabrın 1-dən noyabrın 30-dək olan dövr;
- Bütün cavablar doğrudur.
- Aprel ayının 1-dən mart ayının 31-dək olan dövr;
- Oktyabrın 1-dən sentyabrın 30-dək olan dövr;
- ✓ Yanvar ayının 1-dən dekabr ayının 31-dək olan dövr;

24. Yerli büdcələrin icrası zamanı istifadə olunmayan vəsait kimin sərəncamında qalır?

- Yerli idarəetmə orqanlarının
- Büdcə təşkilatlarının;
- Sadalananların heç biri
- ✓ Bələdiyyələrin
- Dövlət Ehtiyat Fondunun

25. Hansı halda bələdiyyələr gəlirlər üzrə əməliyyatların dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsindən imtina edə bilər?

- Növbəti büdcə ilinə qədər
- Birinci rübün sonunadək
- ✓ Sonrakı ilin birinci iş günü
- Bələdiyyə istədiyi vaxt
- Yanvarın 15-dək

26. Bələdiyyələr hansı halda xəzinədarlıq vasitəsilə xərclər üzrə əməliyyatların həyata keçirilməsindən imtina edə bilər?

- İstədiyi vaxt
- May ayının 1-nə qədər
- Doğru cavab yoxdur
- Növbəti büdcə ilinə 10 gün qalanadək
- ✓ Növbəti ilin birinci iş günü;

27. Dövlət borcunun mövcud vəziyyəti barədə məlumatlar ildə neçə dəfə mətbuatda dərc edilir?

- İldə iki dəfə
- Doğru cavab yoxdur
- İldə bir dəfə
- Ayda bir dəfə;
- ✓ Hər rübdə bir dəfə;

28. Xarici dövlət borcunun ölkə üzrə uçotunu hansı nazirlik aparır?

- Heç biri.
- Hər biri
- ✓ Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi
- Ədliyyə Nazirliyi

29. Büdcə təşkilatlarında büdcə uçotunun təşkilinə metodiki rəhbərlik hansı nazirlik tərəfindən həyata keçirilir?

- İqtisadi İnkişaf Nazirliyi tərəfindən
- Vergilər Nazirliyi tərəfindən
- ✓ AR Maliyyə Nazirliyi tərəfindən;
- Ədliyyə Nazirliyi tərəfindən
- Doğru cavab yoxdur.

30. Büdcə təşkilatlarının xərclər smetalarının icrasına nəzarəti hansı Nazirlik həyata keçirir?

- AR İqtisadi İnkişaf Nazirliyi
- AR Vergilər Nazirliyi
- AR Mərkəzi bankı
- Dövlət Statistika Komitəsi;

✓ AR Maliyyə Nazirliyi

31. Dövlət büdcəsinin kassa icrası barədə aylıq hesabat AR Nazirlər Kabinetinə hansı Nazirlik tərəfindən təqdim edilir

- AR Mərkəzi bankı
- Dövlət Statistika Komitəsi
- AR Vergilər Nazirliyi
- AR İqtisadi İnkişaf Nazirliyi
- ✓ AR Maliyyə Nazirliyi;

32. Dövlət büdcəsinin icrasına dair illik hesabat sonrakı ilin hansı ayında təqdim edilir?

- Mart ayında
- İyun ayında
- Yanvar ayında
- ✓ May ayında
- Aprel ayında

33. Dövlət büdcəsinin icrası barədə illik hesabat hansı nazirlik tərəfindən AR Nazirlər Kabinetinə təqdim edilir?

- AR Vergilər Nazirliyi;
- Heç biri.
- Dövlət Statistika Komitəsi
- ✓ AR Maliyyə Nazirliyi
- AR İqtisadiyyat Nazirliyi

34. Dövlət büdcəsinin həqiqi icrası hansı nazirlik tərəfindən həyata keçirilir?

- Dövlət Statistika Komitəsi;
- AR Mərkəzi bankı.
- AR Vergilər Nazirliyi
- Dövlət Gömrük Komitəsi;
- ✓ AR Maliyyə Nazirliyi;

35. Dövlət büdcəsinin kassa icrası hansı təşkilat tərəfindən həyata keçirilir?

- Dövlət Sosial Müdafiə Fondu
- AR Mərkəzi Bankı.
- AR Vergilər Nazirliyi;
- Dövlət Gömrük Komitəsi
- ✓ Dövlət xəzinədarlıq agentliyi;

36. Büdcə daxilolmalarından asılı olaraq iqtisadi təsnifatın hansı maddələri müdafiə olunan xərclər hesab edilir?

- ✓ Dövlətin xarici borclarına xidmətlə bağlı xərclər;
- Avadanlığın alınması
- Poçt xidmətlərinin ödənilməsi
- Sadalananların heç biri
- Inventarların alınması

37. Büdcə daxilolmalarından asılı olaraq iqtisadi təsnifatın hansı maddələri müdafiə olunan xərclər hesab edilir?

- Gündəlik yemək xərci;
- Heç biri.
- Xaric ezamiyyət;
- ✓ Dövlətin daxili borclarına xidmətlə bağlı xərclər;
- Mehmanxana və yol xərcləri

38. Büdcə daxilolmalarından asılı olaraq iqtisadi təsnifatın hansı maddələri müdafiə olunan xərclər hesab edilir?

- Subsidiyalar
- Malların alınması
- Heç biri
- Məhsula görə ödənişlər
- ✓ Pensiya və başqa sosial müavinətlər;

39. Bütçə daxilolmalarından asılı olaraq iqtisadi təsnifatın hansı maddələri müdafiə olunan xərclər hesab edilir?

- Malların alışı;
- Təmir xərcləri
- Dəftərxana xərcləri
- ✓ Əmək haqqına üstəlik
- Faizlər

40. Bütçəyə daxilolmalardan asılı olaraq iqtisadi təsnifatın hansı maddələri üzrə xərclər müdafiə olunan hesab edilir?

- Müdafiə
- Təmir
- Əsaslı
- ✓ Əmək haqqı
- İnvestisiya

41. Bütçə təşkilatlarında köhnə borc necə adlanır?

- Hazırkı borclar;
- ✓ Kreditor borcları
- Debitor borcları
- Bütün cavablar doğrudur
- Keçmiş borclar

42. Xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəliklər hansı kitabda qeyd olunur?

- Gəlir xəzinə hesab kitabında
- Heç birində.
- Uçot hesab kitabında
- ✓ Xərc xəzinə hesab kitabında;
- Xəzinə hesab kitabında

43. Dövlət Xəzinədarlığı tərəfindən hansı hallarda öhdəliklər ləğv oluna bilər?

- Xəzinədarlıq istədiyi halda
- Bütçə təşkilatları cəzalandırıldıqda
- Sadalanan bütün hallarda
- Maliyyə Nazirliyinin göstərişi əsasında
- ✓ Bütçə təşkilatlarının müraciəti əsasında

44. Xəzinədarlıq sistemində bütçə xərcləri üzrə öhdəlik hansı təşkilat tərəfindən qəbul olunur?

- Maliyyə İdarəsi
- Sadalananların hər biri.
- Bütçə təşkilatları
- ✓ Dövlət Xəzinədarlıq Agentliyi;
- Bank təşkilatları

45. Bütçə vəsaitlərinin xərclənməsi zamanı hansı sənəd əsas hesab olunur?

- Bütçə xərcləri;
- Öhdəlik sənədi
- Sifariş sənədi
- ✓ Smeta xərcləri;

- Malların alış sənədi;

46. Bütçə təşkilatlarının bütçədən kənar vəsaitlərinin maliyyələşdirilməsi üçün əsas sənəd necə adlanır?

- Smeta layihəsi
- Yuxarı maliyyə orqanının qərarı;
- Bütçə təşkilatının rəhbərinin sərəncamı.
- ✓ Gəlir və xərclərin smetası
- Xərclər smetası

47. Bütçənin kassa icrasına dair hesabatlar hansı sənəd əsasında hazırlanır?

- ✓ Memorial-orderlər
- XHK-ları (xəzinə hesab kitabları);
- Balans
- Bank çıxarışları
- Bütçənin icrasının hesablar planı

48. Kassa metodu sistemində bütün əməliyyatların qeyd olunduğu sənəd necə adlanır?

- Balans
- Xəzinə-hesab kitabı.
- Kassa-order
- ✓ Baş mühasibat kitabı;
- Memorial-order;

49. Kassa uçotu sistemində əməliyyatlar qeydlər necə aparılır?

- Ayrı-ayrı vərəqlərdə
- Balans hesablarında
- Sadalananların hər biri.
- Sadalananların heç biri
- ✓ Mühasibat kitablarında

50. Hesablama metodu əsasında uçot sistemində hansı modifikasiyadan istifadə olunur?

- bank metoduna
- yekun metoduna
- toplama metoduna;
- ✓ kassa metoduna
- ümumiləşdirmə metoduna;

51. Hesablama metodu əsasında uçot sistemində hansı modifikasiyalar istifadə edilir?

- Kompleks metod
- Sadalananların heç biri.
- Tapşırıq metodu
- ✓ Öhdəliklər metodu
- İzahat metodu;

52. Azərbaycan Respublikasında aparılan maliyyə əməliyyatlarının uçotu hansı metod ilə aparılır?

- Nəzarət metodu.
- Hesablama metodu
- ✓ Kassa metodu
- Uçot metodu
- Vergi metodu;

53. Baş Dövlət Xəzinədarlığı haqqında əsasnamə hansı ildə təsdiq olunub?

- 06 noyabr 2000-ci il
- 06 noyabr 1999-cu il
- ✓ 31 avqust 1997-ci ildə
- 06 noyabr 2001-ci il
- 09 fevral 2009-cu il.

54. Baş dövlət xəzinədarlığının hesablaşma əməliyyatları aparmaq üçün hansı hesab açılıb?

- Hesablaşma hesabı;
- Balans hesabı
- Tranzit hesab.
- Müxbir hesab
- ✓ Cari hesab

55. Dövlət Xəzinədarlığının II mərhələsini tətbiqi hansı ildə həyata keçirilib?

- sentyabr 1998-ci il
- 2000-ci ilin avqustunda
- 1995-ci ilin mayında
- sentyabr 1997-ci il
- ✓ may 1997-ci il;

56. Dövlət Xəzinədarlığının I mərhələsinin tətbiqi hansı ildə həyata keçirilib?

- 01 yanvar 1995-ci ildə
- 1994-cü ildə;
- 01 may 1997-ci ildə;
- ✓ 01 yanvar 1997-ci ildə
- 01 may 1995-ci ildə

57. Dövlət Xəzinədarlığı hansı qərar ilə yaradılıb?

- AR Milli Məclisin qərarı ilə;
- Bütün cavablar doğrudur.
- AR Nazirlər Kabinetinin qərarı ilə;
- ✓ AR Prezidentinin Fərmanı ilə
- AR Maliyyə Nazirliyinin qərarı ilə;

58. Dövlət Xəzinədarlığı hansı ildə yaradılıb?

- 2000-ci il;
- 2003-cü ildə.
- 1993-cü il;
- 1999-cu il;
- ✓ 1995-ci il;

59. Dövlət Xəzinədarlıq Agentliyi büdcənin gəlir və xərclərinin icrasında ünvanlı istifadəsini təmin etmək məqsədilə hansı maliyyə mexanizmi ilə həyata keçirilir?

- Hesablar planı;
- Milli Mühəsibat Uçotu Standartları.
- Vergi məcəlləsi
- Gömrük məcəlləsi
- ✓ Büdcə təsnifatı

60. Dövlət Xəzinədarlıq Agentliyi büdcənin icrası ilə əlaqədar hansı hüquqlara malikdir?

- ✓ Agent Banklarda hesab açmaq hüququ
- Sadalananların hər biri
- Büdcəyə düzəlişlər etmək hüququ



- Sadalananların heç biri
- Bankların fəaliyyətinin yoxlanılması hüququ;

61. Dövlət Xəzinədarlıq Agentliyi dövlət büdcəsinin icrası ilə əlaqədar hansı vəzifələri həyata keçirir?

- Dövlət büdcəsinin layihəsini hazırlamaq
- Doğru cavab yoxdur.
- Büdcənin icrası haqqında hesabatı təsdiq etmək;
- ✓ Dövlət büdcəsinin icrasını həyata keçirmək
- Büdcə-vergi siyasətini hazırlamaq

62. Dövlət Xəzinədarlıq Agentliyi hansı icra hakimiyyətinin strukturuna daxildir?

- Azərbaycan Respublikası Nazirlər Kabineti
- Azərbaycan Respublikası Hesablama Palatası
- AR Vergilər Nazirliyi.
- Azərbaycan Respublikası Milli Məclisi
- ✓ Azərbaycan Respublikası Maliyyə Nazirliyi

63. Büdcə təşkilatlarında xərclərin uçotu hansı təşkilat tərəfindən həyata keçirilir?

- AR Vergilər Nazirliyi;
- Müvəkkil banklar
- AR Mərkəzi Bankı;
- ✓ Dövlət Xəzinədarlıq Agentliyi
- Dövlət Gömrük Komitəsi;

64. Büdcə təşkilatlarında gəlirlərin kassa uçotu hansı təşkilat tərəfindən həyata keçirilir?

- AR Mərkəzi Bankı;
- Dövlət statistika Komitəsi.
- AR Vergilər Nazirliyi;
- ✓ Dövlət Xəzinədarlıq Agentliyi
- Dövlət Gömrük Komitəsi;

65. Azərbaycan Respublikasının dövlət büdcəsi hansı qanunla tənzimlənir?

- Milli Məclisin qərarı ilə
- Konstitusiya ilə
- Büdcə quruluşu haqqında qanunla
- ✓ Büdcə sistemi haqqında qanunla;
- AR Nazirlər Kabinetinin qərarı ilə

66. AR Nazirlər Kabineti nə vaxt Beynəlxalq mühasibat uçotu standartlarına keçmək məqsədilə Milli Mühasibat Uçotu Standartlarının 2003-2007-ci illərdə hazırlanması və tətbiqi üzrə program haqqında qərar qəbul edib?

- 21 fevral 2003-cü il;
- 20 fevral 2004-cü il;
- 1 oktyabr 2002-ci il.
- 24 fevral 2002-ci il;
- ✓ 20 fevral 2003-cü il;

67. Büdcə xərcləri üzrə büdcə təsnifatını müəyyənləşdirin. 1) funksional; 2) hüquqi; 3) iqtisadi; 4) təşkilati

- 1
- 2,3,4
- 1,2,3
- ✓ 1,3,4
- 1,2,3

68. Bütçə xərclərini yaradarkən M.Spreanskiy bu bölgünü neçə meyaraya ayırmışdır?

- 6
- 2
- 3
- 4
- ✓ 5

69. Bütçə təşkilatlarında mühasibatlıq hansı xidməti həyata keçirir?

- Bütçədən kənar vəsaitlər üzrə gəlir və xərclər smetasını təsdiq edir;
- Doğru cavab yoxdur.
- Əsaslı təmirin aparılmasını tələb edir;
- ✓ Bütçədən kənar vəsaitlər üzrə gəlir və xərclər smetasını hazırlayır;
- Bütçədən kənar vəsaitlər üzrə rəhbərlikdən hesabat tələb edir;

70. Bütçə təşkilatlarında mühasibatlıq hansı xidməti həyata keçirir?

- Bütçə xərclərinin kassa icrasının uçotunu aparır;
- Sadalananların hamısı doğrudur.
- Bütçə təşkilatlarının xərc smetasını təsdiq edir;
- ✓ Öhdəlik sənədlərini hazırlayır və xəzinədarlığa göndərir;
- Bütçə təşkilatlarının xərc normalarını təsdiq edir

71. Bütçə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir?

- Sadalananların hər biri doğrudur.
- Doğru cavab yoxdur;
- ✓ Smeta xərclərinin icrasının uçotunu təşkil edir
- Tətbiq olunan Milli Mühasibat Uçotu Standartlarına düzəliş edir
- Bütçə xərclərinin kassa icrasının uçotunu aparır;

72. Bütçə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir?

- Bütçə xərclərinin kassa icrasının uçotunu aparır
- Agent-bankda hesablaşma hesabı açır;
- ✓ Pul vəsaitlərinin xərclənməsi əməliyyatların uçotunu aparır;
- Ezamiyyə normalarını müəyyən edir
- Bütün cavablar doğrudur.

73. Bütçə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir?

- Əsas vəsaitlərin təmirini həyata keçirir;
- Ezamiyyə normalarını müəyyən edir
- Bütün cavablar doğrudur.
- Material ehtiyatlarının keyfiyyətinə nəzarət edir;
- ✓ Əsas vəsaitlərin balansdan silinməsi ilə əlaqədar sənədləri rəsmiləşdirir;

74. Bütçə təşkilatlarında mühasibatlıq hansı xidməti təşkil edir?

- Bütün cavablar doğrudur
- Bütün cavablar səhvdir
- Xərc smetalarına düzəliş və əlavələr edir;
- Bütçənin kassa icrasının uçotunu aparır;
- ✓ Ərzaq məhsullarının istifadəyə verilməsini təşkil edir və xərcə silir;

75. Bütçə təşkilatlarında mühasibatlıq hansı işləri həyata keçirir?

- Əsas vəsaitləri təmir edir;
- Bütün cavablar doğrudur.

- Malların alışı təşkil edir;
- √ Əsas vəsaitlərin uçotunu aparır;
- Reklam normalarını müəyyən edir;

**76.** Bütçə təşkilatlarında mühasibatlıq hansı işləri həyata keçirir?

- Hansı işinin mükafatlandırıldığını müəyyən edir
- Bütün cavablar doğrudur
- Əlavə vəsait almaq üçün vəsait qaldırır.
- √ Material qiymətlərinin istifadəyə verilməsini həyata keçirir
- Xərc normalarını müəyyən edir

**77.** Bütçə təşkilatlarında mühasibatlıq hansı işləri həyata keçirir?

- Sadalananların hər biri;
- Sadalananların heç biri
- Cari təmirin aparılması
- Əsaslı təmirin aparılması;
- √ Malların alışı üçün müqavilələrin hazırlanması

**78.** Bütçədən maliyyələşən təşkilatlarda mühasibatlıq tərəfindən hansı işlər həyata keçirilir? Səhv olanı göstərin:

- Əsas vəsaitlərin uçotu;
- Əsaslı təmirin aparılması.
- Malların alışı üzrə müqavilələrin hazırlanması;
- Material qiymətlərinin istifadəyə verilməsi və xərcə silinməsi;
- √ Xərclər smetasında nəzərdə tutulan xərclərin ödənişi;

**79.** Dövlət bütçədən maliyyələşən təşkilatlarda bütçə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat hansı ildən qüvvədədir?

- √ 2012-ci ildən
- 2013-cü ildən
- 2010-cu ildən;
- Qüvvəyə minməyib
- 2009-cu ildən

**80.** Bütçə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat hansı icra hakimiyyəti tərəfindən qəbul edilib?

- AR Nazirlər Kabineti;
- AR Ədliyyə Nazirliyi
- AR Maliyyə Nazirliyi və Mərkəzi Bankı
- √ AR Maliyyə Nazirliyi;
- AR Milli Məclisi;

**81.** Azərbaycan Respublikası Mühasibat Uçotu haqqında Qanun hansı ildən qüvvədədir?

- 2000-ci ildən
- 2012-ci ildən
- 2005-ci ildən
- 2009-cu ildən
- √ 2004-cü ildən

**82.** Bütçə təşkilatları mühasibat uçotuna dair təlimat hansı ildə təsdiq olunub?

- 2008-ci il;
- 2013-cü il
- 2010-cu il
- √ 2012-ci il;
- 2004-cü il;

83. Bütçə təşkilatlarında mühasibat xidmətinin təşkili hansı normativ sənəd əsasında həyata keçirilir?

- Mühasibat Uçotu haqqında Qanun
- Sadalananların hər biri
- Xəzinə uçotunun aparılmasına dair təlimat
- ✓ Mühasibat uçotu nun təşkili və aparılmasına dair təlimat;
- Milli Mühasibat Uçotu Standartları;

84. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün hesabatlar planının bölmələrinə aid deyil:

- xərclər
- ✓ pul vəsaitləri və onların ekvivalentləri
- xalis aktivlər
- qısamüddətli aktivlər;
- gəlirlər

85. Mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur:

- ✓ ilkin uçot sənədləri
- icmal uçot sənədləri
- həm ilkin uçot sənədləri, həm icmal uçot sənədləri
- bütün cavablar doğrudur
- maliyyə hesabatları;

86. Kassa və bank sənədlərində düzəlişlər necə aparılır?

- doğru cavab yoxdur
- ✓ kassa və bank sənədində düzəlişə yol verilmir
- bank sənədlərində düzəliş məsul şəxsin imzası ilə təsdiq olunur
- kassa sənədinə düzəliş yalnız baş mühasibin icazəsi ilə aparılır;
- bütün cavablar doğrudur

87. “Baş kitab” necə açılır?

- köhnə qalıqlar yeni baş kitaba köçürülmür.
- bütün cavablar doğrudur.
- doğru cavab yoxdur
- ✓ ilin əvvəlinə olan qalıq məbləğini kitaba yazmaq
- bu haqda qərar baş mühasib tərəfindən qəbul edilir

88. Mühasibat xidmətinin vəzifələrinə aid deyil

- sənədləri düzgün tərtib etməklə, aparılan əməliyyatların qanuniliyinə nəzarəti həyata keçirmək
- maddi-məsul şəxsləri müvafiq təlimatlarla təmin etmək
- ✓ bütçə təşkilatlarının birja əməliyyatlarından gəlirlərinin bölüşdürülməsi nisbətini müəyyən etmək
- mühasibat hesabatlarını təyin edilmiş vaxtlarda tərtib və təqdim etmək
- xərc smetalarını idarələrin rəhbərləri ilə razılaşdırmaqla tərtib etmək.

89. Bütçə təşkilatlarında mühasibatlığın işinin təşkili kim tərəfindən həyata keçirilir?

- doğru cavab yoxdur.
- baş mühasib və ya baş iqtisadçı tərəfindən;
- mühasibat xidmətinin rəhbəri və ya baş mühəndis tərəfindən
- baş mühasib və ya baş mühəndis tərəfindən
- ✓ mühasibat xidmətinin rəhbəri və ya mühasib

90. Bütçə təşkilatlarında kassanın yoxlanması kim tərəfindən həyata keçirilir?

- vergi orqanları tərəfindən

- sadalananların heç biri tərəfindən
- idarənin rəhbəri tərəfindən;
- agent-bank tərəfindən
- ✓ komissiya tərəfindən

91. Bütçə təşkilatlarında kassir ştatı olmadıqda işləri kim apar bilər?

- baş mühasibin göstərişi ilə başqa şəxs
- doğru cavab yoxdur
- ictimai əsaslarla istənilən şəxs
- baş mühasib
- ✓ rəhbərin əmri ilə başqa şəxs

92. Bütçə təşkilatlarında kassir tərəfindən işlər hansı şəxslərə etibar edilə bilər?

- baş mühasibə
- həmkarlar təşkilatının nümayəndəsinə
- özü seçdiyi etibarlı şəxsə;
- ✓ başqa şəxsə etibar edilə bilməz
- müəssisənin rəhbərinə

93. Bütçə təşkilatlarında kassa otağı necə olmalıdır?

- xüsusi tələblər irəli sürülmür;
- ✓ otaq seyflə təmin olunmalıdır;
- idarə rəhbərinin otağına yaxın olmalıdır
- baş mühasibin otağına yaxın olmalıdır
- Maliyyə idarəsinin tələblərinə uyğun olmalıdır

94. Bütçə təşkilatlarında kassa otağı hansı tələblərə cavab verməlidir?

- yaxşı işıqlandırılmış olmalıdır
- ✓ kassa otağının dəmir qapısı olmalıdır
- doğru cavab yoxdur
- bütün cavablar doğrudur
- girişə yaxın olmalıdır

95. Bütçə təşkilatlarında kassa otağı hansı tələblərə cavab verməlidir? Səhv olanı göstərin:

- kassa otağının alt hissəsi boşluq olmamalıdır;
- ✓ yangından mühafizə olunmalıdır
- otaq seyflə təmin olunmalıdır
- kassa otağında silahlı mühafizəçi dayanmalıdır
- kassa otağının dəmir qapısı açıq olmalıdır

96. Bütçə təşkilatlarında kassa otağı hansı tələblərə cavab verməlidir?

- rəhbərliyin tələblərinə;
- ✓ yangın və təhlükəsizlik tələblərinə
- yuxarı təşkilatın tələblərinə
- doğru cavab yoxdur.
- işçilərin tələblərinə

97. Bütçə təşkilatlarında kassa kitabı kim tərəfindən yoxlanılır?

- bütçə təşkilatının rəhbəri tərəfindən
- ✓ bütçə təşkilatının baş mühasibi tərəfindən
- müvəkkil bank tərəfindən
- doğru cavab yoxdur
- maliyyə idarəsinin rəhbəri tərəfindən

98. Bütçə təşkilatlarında kassa kitabında hansı düzəlişlərə yol verilmir?
- icazəsiz düzəlişə yol verilmir
  - başqa xətlə düzəlişə yol verilmir
  - ✓ kassa kitabında qeydsiz düzəlişə yol verilmir
  - vaxtsız düzəlişə yol verilmir
  - səliqəsiz düzəlişə yol verilmir
99. Bütçə təşkilatlarında bütün növ pul vəsaitləri üzrə aparılan əməliyyatlar üçün:
- tabel açılmalıdır
  - ✓ kassa kitabı açılmalıdır;
  - Baş kitab açılmalıdır
  - nəzarət-jurnal açılmalıdır
  - memorial-order açılmalıdır;
100. Bütçə təşkilatlarında kassa mədaxil orderləri üzrə məbləğlər neçə iş günü ərzində kassa kitabında qeydə alınmalıdır?
- bir həftə ərzində;
  - ✓ nağd pul verilən iş günü ərzində
  - 24 saat ərzində
  - üç iş günü ərzində
  - beş gün ərzində
101. Bütçə təşkilatlarında kassa mədaxil orderləri üzrə məbləğlər neçə iş günü ərzində kassa kitabında qeydə alınmalıdır?
- üç gün ərzində
  - ✓ nağd pul daxil olan iş günü ərzində;
  - bir həftə ərzində
  - doğru cavab yoxdur
  - iki gün ərzində
102. Bütçə təşkilatlarında pul ödənişləri həyata keçirilən zaman nağd pul alan şəxsə necə məxaric orderi tərtib edilə bilər?
- iki məxaric orderi;
  - ✓ bir məxaric orderi
  - bütün cavablar doğrudur
  - doğru cavab yoxdur
  - məxaric orderi yazılmır
103. Bütçə təşkilatlarının kassasına nağd pul vəsaitləri daxil olarkən təhvil verən şəxsə hansı sənəd verilir?
- öhdəlik sənədi verilir;
  - ✓ qəbz verilir
  - bütün cavablar doğrudur
  - doğru cavab yoxdur
  - veksəl verilir
104. Bütçə təşkilatların kassası limitdən artıq qəbul edildiyi gündə daxil olmaqla ən çoxu necə iş günü müddətində saxlana bilər?
- on gün müddətində
  - ✓ üç gün müddətində
  - bir ay müddətində
  - bir gün müddətində
  - bir həftə müddətində
105. Bütçə təşkilatlarında kassada olan limitdən artıq nağd pul hara təhvil verilməlidir?
- Mərkəzi Banka;

- √ müvəkkil banklara
- Dövlət Xəzinədarlığı Agentliyinə;
- müdiriyyət
- yuxarı təşkilata;

**106.** “Pul vəsaitlərinin ekvivalentləri “sintetik hesab Hesablar Planının hansı maddəsinə daxildir?

- on beşinci maddəsinə;
- √ onuncu maddəsinə
- “Ehtiyatlar” maddəsinə;
- sair qısamüddətli aktivlər maddəsinə
- on birinci maddəsinə

**107.** 104 N-li tələblərə əsasən verilən digər bank hesabları sintetik hesab, Hesab Planın hansı maddəsinə daxildir?

- on ikinci maddəsinə
- √ onuncu maddəsinə
- on beşinci maddəsinə
- on üçüncü maddəsinə.
- on birinci maddəsinə

**108.** Pul vəsaitləri və onların ekvivalentləri maddəsinə hansı sintetik hesab daxildir?

- 125 N-li “Satış məqsədilə saxlanılan digər aktivlər” hesabı;
- √ 103 N-li bankda olan hesablaşma hesabları sintetik hesabı;
- 133 N-li “Verilmiş qısamüddətli borclar” hesabı
- doğru cavab yoxdur.
- 124 N-li “Hazır məhsul” hesabı

**109.** Pul vəsaitləri və onların ekvivalentləri maddəsinə hansı sintetik hesab daxildir?

- 111 N-li “Qısamüddətli debitor borcları” hesabı
- √ 102 N-li “Yolda olan pul köçürmələri” sintetik hesabı
- 124 N-li “Hazır məhsul” hesabı
- 133 N-li “Verilmiş qısamüddətli borclar” hesabı;
- 122 N-li “İstifadə olunmuş məsrəflər” hesabı;

**110.** Pul vəsaitləri və onların ekvivalentləri maddəsinə hansı sintetik hesablar daxildir?

- 111 N-li “Qısamüddətli debitor borcları” hesabı;
- √ 101 N-li “Kassa” sintetik hesabı
- 223 N-li “Digər uzunmüddətli investisiyalar” sintetik hesabı
- doğru cavab yoxdur.
- 144 N-li “Təhtəl məbləğlər” hesabı;

**111.** 12 N-li “Ehtiyatlar” maddəsi Hesablar Planının hansı bölməsinə aiddir?

- uzunmüddətli aktivlər
- √ Qısamüddətli aktivlər;
- uzunmüddətli öhdəliklər
- xalis aktivlər.
- qısamüddətli öhdəliklər

**112.** “Pul vəsaitləri və onların ekvivalentləri” maddəsinə daxil edilmir:

- 101 N-li “Kassa”;
- √ 111 N-li “Qısamüddətli debitor borcları”;
- 105 N-li “Pul vəsaitlərinin ekvivalentləri”;
- 102 N-li “Yolda olan pul vəsaitləri”.
- 104 N-li “Tələblərə əsasən verilən digər bank hesabları”;

113. 101 N-li “Kassa” sintetik hesabı hansı maddəyə aiddir?
- 11-ci maddəyə;
  - ✓ 10-cu maddəyə
  - 12-ci maddəyə
  - 22-ci maddəyə.
  - 14-cü maddəyə;
114. Hesablar planının “Qısamüddətli aktivlər” bölməsinə aid deyil:
- Ehtiyatlar
  - ✓ qısamüddətli kreditor borcları;
  - pul vəsaitləri və onların ekvivalentləri;
  - qısamüddətli debitor borcları.
  - sair qısamüddətli aktivlər
115. Alınmış mallar istifadə olunduqda aşağıdakı yazılış verilir:
- 122-1 N-li “İstifadə olunmuş mallar” subhesabının kreditinə və 121 N-li “Material ehtiyatları” hesabının debetinə;
  - ✓ 122-2 N-li “İstifadə olunmuş mallar” subhesabının debetinə və 121 N-li “Material ehtiyatları” hesabının kreditinə;
  - 122-4 N-li “İşçi heyətinə məsrəflər” subhesabının kreditinə və 121 N-li “Material ehtiyatları” hesabının debetinə;
  - doğru cavab yoxdur.
  - 122-4 N-li “İşçi heyətinə məsrəflər” subhesabının debetinə və 121 N-li “Material ehtiyatları” hesabının kreditinə;
116. 111 N-li “Qısamüddətli debitor borcları” hesabının subhesabı deyil:
- əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları
  - ✓ hesabat dövründə ödənməmiş qısamüddətli debitor borcları.
  - malların satışı üzrə qısamüddətli debitor borcları;
  - sair gəlirlər üzrə qısamüddətli debitor borcları;
  - işçi heyəti üzrə qısamüddətli debitor borcları;
117. 150 N-li “Pul vəsaitlərinin ekvivalentləri” hesabının subhesablarına aid deyil:
- ✓ Kassa kitabı.
  - Maliyyə qoyuluşları;
  - Akkreditivlər
  - Limitləşdirilmiş çek kitabçaları;
  - Pul sənədləri
118. Dövlət büdcəsindən maliyyələşən təşkilatın hesabına yolda olan pul köçürmələri üzrə daxil olan məbləğlər:
- 103 N-li hesabın kreditinə və 150 N-li hesabın debetinə yazılır;
  - ✓ 103 N-li hesabın debetinə və 102 N-li hesabın kreditinə yazılır;
  - doğru cavab yoxdur
  - 111 N-li hesabın debetinə və 103 N-li hesabın kreditinə yazılır.
  - 103 N-li hesabın debetinə və 150 N-li hesabın kreditinə yazılır;
119. Ezam olunan şəxslərə verilən və xərclənməyən nəgd pul ezamiyyə müddəti qurtardöqdan sonra hansı müddətə kassaya qaytarılmalıdır?
- ən gec 5 iş günü ərzində;
  - ✓ ən gec 3 iş günü ərzində;
  - bir ay ərzində;
  - müddət müəyyən edilməyib
  - bir həftə ərzində;
120. Pul vəsaitləri kassaya daxil olduqda:
- 101 N-li hesabın kreditinə yazılır;



- √ 101 N-li hesabın debetinə yazılır
- 110 N-li hesabın kreditinə yazılır;
- doğru cavab yoxdur.
- 110 N-li hesabın debetinə yazılır;

121. Qısamüddətli aktivlər bölməsinə aid deyil:

- qısamüddətli debitor borcları
- sair qısamüddətli aktivlər;
- √ qısamüddətli kredit borcları
- pul vəsaitləri və onların ekvivalentləri.

122. "Ehtiyatlar" maddəsi hesablar planının hansı bölməsinə daxildir?

- uzunmüddətli aktivlər;
- √ qısamüddətli aktivlər;
- uzunmüddətli öhdəliklər
- xalis aktivlər.
- qısamüddətli öhdəliklər;

123. Bütçə təşkilatlarında 145 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- təhtə hesab məbləğlər
- √ digər qısamüddətli aktivlər;
- digər qısamüddətli investisiyalar;
- doğru cavab yoxdur.
- verilmiş qısamüddətli avanslar;

124. Bütçə təşkilatlarında 127 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- satış məqsədilə saxlanılan qısamüddətli investisiyaların uçotu aparılır;
- √ ehtiyatların dəyərinin azalmasına görə düzəlişlərin hərəkəti uçota alınır;
- ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar
- bütün cavablar səhvdir
- satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar

125. Bütçə təşkilatlarında 126 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- ehtiyatların dəyərinin azalmasına görə düzəlişlərin hərəkəti;
- √ digər ehtiyatlar
- ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar;
- bütün cavablar doğrudur;
- satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar

126. Bütçə təşkilatlarında 125 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- digər ehtiyatlar;
- √ satış məqsədilə saxlanılan digər aktivlər uçota alınır;
- istifadə olunmuş məsrəflər
- material ehtiyatları.
- hazır məhsul;

127. Bütçə təşkilatlarında 124 №-li sintetik hesabda hansı əməliyyatlar uçota alınır?

- qablaşdırma materialları;
- √ hazır məhsul
- digər ehtiyatlar
- bütün cavablar doğrudur;
- xammal;

128. Bütçə təşkilatlarında 123 №-li sintetik hesabda hansı əməliyyatlar uçota alınır?

- istifadə olunmuş məsrəflər;
- √ tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri
- digər ehtiyatlar
- bütün cavablar doğrudur;
- hazır məhsul

129. Bütçə təşkilatlarında 122 №-li sintetik hesabda hansı əməliyyatlar uçota alınır?

- hazır məhsul
- √ istifadə olunmuş məsrəflər
- istifadə olunmuş xammal;
- doğru cavab yoxdur.
- digər ehtiyatlar

130. Bütçə təşkilatlarında 121 №-li sintetik hesabda hansı əməliyyatlar uçota alınır?

- √ material ehtiyatları uçota alınır
- istifadə olunmuş xammal.
- istifadə olunmuş məsrəflər
- hazır məhsul;
- digər ehtiyatlar

131. Bütçə təşkilatlarında 12 “Ehtiyatlar” maddəsinə hansı sintetik hesab daxildir?

- 137 №-li sintetik hesab
- √ 127 №-li sintetik hesab
- 151 №-li sintetik hesab
- doğru cavab yoxdur.
- 147 №-li sintetik hesab

132. Bütçə təşkilatlarında 12 “Ehtiyatlar” maddəsinə hansı sintetik hesablar daxildir?

- 136 №-li sintetik hesab
- √ 126 №-li sintetik hesab
- 101 №-li sintetik hesab
- doğru cavab yoxdur.
- 146 №-li sintetik hesab

133. Bütçə təşkilatlarında 12 “Ehtiyatlar” maddəsinə hansı sintetik hesablar daxildir?

- 131 №-li sintetik hesab
- doğru cavab yoxdur.
- 101 №-li sintetik hesab
- √ 125 №-li sintetik hesab
- 153 №-li sintetik hesab

134. Bütçə təşkilatlarında 12 “Ehtiyatlar” maddəsinə hansı sintetik hesablar daxildir?

- 134 №-li sintetik hesab
- √ 124 №-li sintetik hesab;
- 111 №-li sintetik hesab;
- doğru cavab yoxdur.
- 132 №-li sintetik hesab

135. Bütçə təşkilatlarında 12 “Ehtiyatlar” maddəsinə hansı sintetik hesablar daxildir?

- 133 №-li sintetik hesab
- √ 123 №-li sintetik hesab

- 153 №-li sintetik hesab
- doğru cavab yoxdur.
- 143 №-li sintetik hesab

**136.** Bütçə təşkilatlarında 12 “Ehtiyatlar” maddəsinə hansı sintetik hesablar daxildir?

- 122 №-li sintetik hesab;
- ✓ 131 №-li sintetik hesab.
- 127 №-li sintetik hesab
- 126 №-li sintetik hesab
- 121 №-li sintetik hesab

**137.** Bütçə təşkilatlarında 111-10 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- işçi heyəti üzrə qısamüddətli debitor borcları ilə bağlı əməliyyatlar
- ✓ digər qısamüddətli debitor borcları ilə bağlı əməliyyatlar;
- pul sənədləri üzrə əməliyyatlar;
- maliyyə qoyuluşları üzrə əməliyyatlar;
- sair qısamüddətli maliyyə aktivləri;

**138.** Bütçə təşkilatlarında 111-8 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- sair qısamüddətli maliyyə aktivləri
- ✓ işçi heyəti üzrə qısamüddətli debitor borcları ilə bağlı əməliyyatlar
- maliyyə qoyuluşları üzrə əməliyyatlar;
- doğru cavab yoxdur.
- pul sənədləri üzrə əməliyyatlar

**139.** Bütçə təşkilatlarında 111-7 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar
- ✓ sair gəlirlər üzrə qısamüddətli debitor borcları ilə bağlı əməliyyatlar
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- doğru cavab yoxdur;
- malların satışı üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;

**140.** Bütçə təşkilatlarında 111-4 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- ✓ əməliyyat icarəsi üzrə qısamüddətli debitor borclar ilə bağlı əməliyyatlar
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar
- doğru cavab yoxdur;
- malların satışı üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;

**141.** Bütçə təşkilatlarında 111-3 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- ✓ tikinti müqaviləsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- əməliyyat icarəsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar
- digər qısamüddətli debitor borclar üzrə əməliyyatlar.
- malların satışı üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;

**142.** Bütçə təşkilatlarında 111-2 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- malların satışı üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- ✓ xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- əməliyyat icarəsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- digər qısamüddətli debitor borclar üzrə əməliyyatlar.
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar

143. Bütçə təşkilatlarında 111-1 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?
- əməliyyat icarəsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar
  - xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar
  - tikinti müqaviləsi üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatlar
  - ✓ malların satışı ilə bağlı qısamüddətli debitor borclar üzrə əməliyyatlar
  - digər qısamüddətli debitor borclar üzrə əməliyyatlar.
144. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabda hansı subhesablar açıla bilər?
- digər qısamüddətli aktivlər;
  - ✓ digər qısamüddətli debitor borclar;
  - doğru cavab yoxdur
  - işçi heyətinə məsrəflər;
  - istifadə olunmuş mallar
145. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabda hansı subhesablar açıla bilər?
- istifadə olunmuş materiallar;
  - ✓ işçi heyəti üzrə qısamüddətli debitor borclar hesabı;
  - doğru cavab yoxdur
  - işçi heyətinə məsrəflər;
  - istifadə olunmuş mallar;
146. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabında hansı subhesablar açıla bilər?
- ehtiyatlar;
  - ✓ sair gəlirlər üzrə qısamüddətli debitor borclar;
  - istifadə olunmuş mallar
  - doğru cavab yoxdur;
  - istifadə olunmuş materiallar
147. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabında hansı subhesablar açıla bilər?
- ehtiyatlar
  - ✓ əməliyyat icarəsi üzrə qısamüddətli debitor borclar;
  - istifadə olunmuş mallar
  - doğru cavab yoxdur
  - xammal
148. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabında hansı subhesablar açıla bilər?
- ehtiyatlar
  - ✓ tikinti müqavilələri üzrə qısamüddətli debitor borclar
  - istifadə olunmuş mallar
  - sair məsrəflər
  - xammal
149. Bütçə təşkilatlarında 111 №-li “Qısamüddətli debitor borcları” hesabında hansı subhesablar açıla bilər?
- ehtiyatlar
  - ✓ xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları;
  - istifadə olunmuş mallar;
  - sair məsrəflər
  - xammal
150. Bütçə təşkilatlarında 111 №-li hesabda hansı subhesablar açıla bilər? Səhv olanı göstərin:
- malların satışı üzrə qısamüddətli debitor borcları;
  - ✓ istifadə olunmuş məsrəflər

- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları;
- digər qısamüddətli debitor borcları
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borcları;

**151.** Bütçə təşkilatlarında 111 №-li hesabda hansı əməliyyatlar uçota alınır?

- akkreditivlər üzrə əməliyyatlar;
- ✓ qısamüddətli debitor borclar üzrə əməliyyatlar;
- maliyyə qoyuluşları üzrə əməliyyatlar;
- doğru cavab yoxdur.
- pul sənədləri üzrə əməliyyatlar;

**152.** Bütçə təşkilatlarında 105-4 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- malların satışı üzrə qısamüddətli debitor borcları
- ✓ maliyyə qoyuluşları üzrə əməliyyatlar
- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları;
- digər qısamüddətli debitor borcları;
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borcları;

**153.** Bütçə təşkilatlarında 105-3 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- malların satışı üzrə qısamüddətli debitor borcları;
- ✓ pul sənədləri üzrə əməliyyatlar
- xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları;
- digər qısamüddətli debitor borcları
- tikinti müqaviləsi üzrə qısamüddətli debitor borcları

**154.** Bütçə təşkilatlarında 105-2 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- akkreditivlər üzrə əməliyyatlar;
- ✓ limitləşdirilmiş çek kitabçaları üzrə aparılan əməliyyatlar
- maliyyə qoyuluşları üzrə əməliyyatlar
- doğru cavab yoxdur.
- pul sənədləri üzrə əməliyyatlar;

**155.** Bütçə təşkilatlarında 105-1 №-li subhesabda hansı əməliyyatların uçotu aparılır?

- limitləşdirilmiş çek kitabçaları üzrə aparılan əməliyyatlar;
- ✓ akkreditiv məbləğlər
- maliyyə qoyuluşları üzrə əməliyyatlar;
- doğru cavab yoxdur
- pul sənədləri üzrə əməliyyatlar

**156.** Bütçə təşkilatlarında 105 №-li hesabda hansı subhesablar açıla bilər?

- doğru cavab yoxdur.
- pul sənədləri subhesabı;
- ✓ maliyyə qoyuluşları subhesabı
- tapşırıqlar üzrə məbləğlər subhesabında;
- valyutada olan pul vəsaitləri subhesabı;

**157.** Bütçə təşkilatlarında 105 №-li hesabda hansı subhesablar açıla bilər?

- kassa subhesabı
- ✓ pul sənədləri subhesabı
- tapşırıqlar üzrə məbləğlər subhesabında;
- doğru cavab yoxdur.
- valyutada olan pul vəsaitləri subhesabı;

158. Bütçə təşkilatlarında 105 №-li hesabda hansı subhesablar açıla bilər?

- kassa subhesabı
- ✓ limitləşdirilmiş çek kitabçaları subhesabı
- tapşırıqlar üzrə məbləğlər subhesabında;
- doğru cavab yoxdur.
- valyutada olan pul vəsaitləri subhesabı;

159. Bütçə təşkilatlarında 105 №-li hesabda hansı subhesablar açıla bilər? Səhv olanı göstərin:

- pul sənədləri subhesabı;
- ✓ doğru cavab yoxdur.
- maliyyə qoyuluşları subhesabı;
- limitləşdirilmiş çek kitabçaları
- akkreditivlər subhesabı

160. Bütçə təşkilatlarında 103-10 №-li subhesabda hansı əməliyyatların uçotu aparılır?

- vergi ödənişləri uçota alınır
- ✓ kapital qoyuluşu üzrə yerli xərclərin ödənişləri uçota alınır
- xarici valyuta vəsaitləri uçota alınır
- doğru cavab yoxdur
- bütçədənkənar fondların hərəkəti uçota alınır

161. Bütçə təşkilatlarında 103-9 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- bütçədənkənar vəsaitlər
- ✓ dövlət büdcəsindən yerli xərclərdən maliyyələşən təşkilatların pul vəsaitləri
- kapital qoyuluşu üzrə yerli xərclərin ödənişləri
- doğru cavab yoxdur
- tapşırıqlar üzrə məbləğlər

162. Bütçə təşkilatlarında 103-8 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- bütçədənkənar vəsaitlər
- ✓ xarici valyuta vəsaitləri
- kapital qoyuluşu üzrə yerli xərclərin ödənişləri
- doğru cavab yoxdur
- tapşırıqlar üzrə məbləğlər

163. Bütçə təşkilatlarında 103-7 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- tapşırıqlar üzrə məbləğlər
- ✓ bütçədənkənar fondların hərəkəti
- kapital qoyuluşu üzrə yerli xərclərin ödənişləri
- doğru cavab yoxdur
- xarici valyuta vəsaitləri

164. Bütçə təşkilatlarında 103-6 №-li subhesabda hansı əməliyyatlar uçota alınır?

- bütçədənkənar fondların hərəkəti uçota alınır
- ✓ vergi ödənişləri uçota alınır
- kapital qoyuluşu üzrə yerli xərclərin ödənişləri uçota alınır
- doğru cavab yoxdur
- xarici valyuta vəsaitləri uçota alınır

165. Bütçə təşkilatlarında xüsusi vəsait üzrə daxil olmalar üzrə yazılışlar necə verilir?

- 111 №-li hesabın debeti və 103-5 №-li subhesabın krediti
- ✓ 103-5 №-li subhesabın debeti və 111 №-li hesabın müvafiq subhesablarının krediti.

- 103-10 №-li subhesabın debeti və 110-10 №-li subhesabın krediti;
- doğru cavab yoxdur;
- 103-6 №-li subhesabın debeti və 112 №-li hesabın krediti;

**166.** Bütçə təşkilatlarında xüsusi vəsait müəyyən edildikdə mühasibat yazılışları əməliyyat icarəsinə görə necə verilir?

- 111 №-li hesabın debeti və 103-5 №-li subhesabın krediti;
- ✓ 111-6 №-li subhesabın debeti və 611-5 №-li subhesabın krediti
- 103-10 №-li subhesabın debeti və 110-10 №-li subhesabın krediti;
- doğru cavab yoxdur
- 103-6 №-li subhesabın debeti və 112 №-li hesabın krediti

**167.** Xüsusi vəsaitlər müəyyən edildikdə mühasibat yazılışları tikinti işlərin aparılmasına görə necə verilir?

- 111-6 №-li subhesabın debeti və 611-5 №-li subhesabın krediti
- ✓ 111 – 3 №-li subhesabın debeti və 611-5 №-li subhesabın krediti
- 103-6 №-li subhesabın debeti və 112 №-li hesabın krediti
- 103-10 №-li subhesabın debeti və 110-10 №-li subhesabın krediti
- doğru cavab yoxdur;

**168.** Bütçə təşkilatlarında xüsusi vəsait müəyyən edildikdə mühasibat yazılışları malların satışına görə necə verilir?

- 111 – 3 №-li subhesabın debeti və 611-5 №-li subhesabın krediti
- ✓ 111 – 1 №-li subhesabın debeti və 611-1 №-li subhesabın krediti
- doğru cavab yoxdur;
- 103-6 №-li subhesabın debeti və 112 №-li hesabın krediti
- 111-6 №-li subhesabın debeti və 611-5 №-li subhesabın krediti

**169.** Bütçə təşkilatlarında podrat üsulu ilə hazırlanmış torpaq üzrə kapitallaşmış məsrəflər üzrə mühasibat yazılışı necə verilir?

- ✓ 233 №-li hesabın debeti və 301,305 və 309 №-li hesabların kreditində əks etdirilir
- 236 №-li hesabın debeti və 238,301 və 309 №-li hesabların krediti
- 234 №-li hesabın debeti və 234-3, 301 və 309 №-li hesabların krediti üzrə yazılış verilir
- 309 №-li hesabın debeti və 236 №-li hesabın krediti
- 236 №-li hesabın debeti və 234-3, 301 və 309 №-li hesabların krediti üzrə yazılış verilir

**170.** Bütçə təşkilatlarında investisiya məqsədli daşınmaz əmlak əldə edilən zaman hansı mühasibat yazılışı verilir?

- 236 №-li hesabın debeti və 631 №-li hesabın krediti
- 309 №-li hesabın debeti və 238 №-li hesabın krediti;
- 309 №-li hesabın debeti və 236 №-li hesabın krediti
- ✓ 236 №-li hesabın debeti və 238,301 və 309 №-li hesabların krediti
- 238 №-li hesabın debeti və 236 №-li hesabın krediti

**171.** Bütçə təşkilatlarında əsas fondların hansı təsnifatları var ?

- alınma ilinə görə
- doğru cavab yoxdur
- bütün cavablar doğrudur;
- ✓ növünə görə
- istehsal ilinə görə

**172.** Bütçə təşkilatlarında əsas fondlar necə təsnifləşdirilir? Səhv olanı göstərin.

- istifadə edilmə xüsusiyyətinə görə
- doğru cavab yoxdur.
- növünə görə
- maddi əşya formasına görə
- ✓ xidmət etmə sferasına görə

173. Bütçə təşkilatlarında əsas fondlar neçə mənbədən daxil ola bilər?
- çoxsaylı mənbədən
  - bütün cavablar doğrudur;
  - doğru cavab yoxdur.
  - ✓ iki mənbədən
  - bir mənbədən
174. Bütçə təşkilatlarında kitabxana fondunun dəqiq uçotu hansı təlimata əsasən aparılır?
- AR Təhsil Nazirliyinin təlimatı əsasında
  - bütün cavablar doğrudur;
  - AR Maliyyə Nazirliyinin təlimatı əsasında
  - AR Vergilər Nazirliyinin təlimatı əsasında
  - ✓ AR Mədəniyyət Nazirliyinin təlimatı əsasında
175. Bütçə təşkilatlarında əsas vəsaitlər istismara hansı sənəd əsasında verilir?
- order əsasında;
  - doğru cavab yoxdur.
  - bütün cavablar doğrudur
  - ✓ qaimə əsasında;
  - müqavilə əsasında;
176. Bütçə təşkilatlarında əsas vəsait əvəzsiz verildikdə hesablanmış köhnəlmə məbləği hansı hesabdən azaldılır?
- azaldılmır
  - doğru cavab yoxdur.
  - bütün cavablar doğrudur;
  - ✓ 232 №-li hesabdən;
  - 231 №-li hesabdən
177. Bütçə təşkilatlarında əsas vəsaitlər ləğv edilmə, köhnəlmə məbləği hansı hesabdən azaldılır?
- 223 №-li hesabdən;
  - doğru cavab yoxdur
  - 233 №-li hesabdən;
  - 231 №-li hesabdən;
  - ✓ 232 №-li hesabdən
178. Bütçə təşkilatlarında hansı hallarda amortizasiya ayırması hesablanmır?
- minik maşınlarına;
  - son üç ildə alınmış əsas vəsaitlərə
  - sadalananların heç biri;
  - bütün əsas fondlara
  - ✓ tam amortizasiya olunmuş əsas vəsaitlərə
179. Bütçə təşkilatlarında hansı əsas fondlara köhnəlmə (amortizasiya) hesablanmır?
- minik maşınlarına
  - sadalananların hər biri.
  - ✓ nadir memarlıq abidələrinə
  - sadalananların heç biri
  - bütün əsas fondlara;
180. Bütçə təşkilatlarında qeyri maddi aktivlərə amortizasiya norması hansı qanunla tənzimlənir?
- Vergi Məcəlləsi;
  - sadalananların hər biri.



- sadalananların heç biri;
- ✓ Mühəsibat Uçotu haqqında Qanunla;
- Bütçə Sistemi haqqında Qanunla;

**181.** Bütçə təşkilatlarında iş heyvanları üzrə omortizasiya normasının həddi neçə faizdir?

- 12 %-ə qədər
- 15 %-ə qədər
- doğru cavab yoxdur.
- ✓ 25 %-ə qədər
- 10 %-ə qədər

**182.** Bütçə təşkilatlarında istehsal alətləri üzrə amortizasiya norması nə qədərdir?

- 10 %-ə qədər
- 7 %-ə qədər
- 15 %-ə qədər
- ✓ 25 %-ə qədər;
- 12 %-ə qədər

**183.** Bütçə təşkilatlarında ötürücü qurğular üzrə amortizasiya noirmasının həddi neçə faizdir?

- 13 %-ə qədər
- doğru cavab yoxdur.
- 22%-ə qədər
- ✓ 9 %-ə qədər
- 25 %-ə qədər

**184.** Bütçə təşkilatlarında qurğular üzrə amortizasiya normalarının normasının həddi neçə faizdir?

- doğru cavab yoxdur
- 25 %-ə qədər
- 15%-ə qədər ;
- 20 %-ə qədər
- ✓ 7 %-ə qədər

**185.** Bütçə təşkilatlarında maşın və avadanlıqlar üçün amortizasiya normasının həddi neçə faizdir?

- 10 %-ə qədər
- ✓ 13-% ə qədər
- 20 %-ə qədər ;
- doğru cavab yoxdur.
- 25 %-ə qədər

**186.** Bütçə təşkilatlarında nəqliyyat vasitələr üçün amortizasiya normalarının həddi neçə faizdir?

- 25 %-ə qədər
- 10 %-ə qədər
- ✓ 15 %-ə qədər
- 20 %-ə qədər
- doğru cavab yoxdur.

**187.** Bütçə təşkilatlarında binalar üzrə amortizasiya normasının həddi neçə faizdir?

- 25 %-ə qədər
- 18 %-ə qədər
- 15 %-ə qədər
- ✓ 5 %-ə qədər
- 8 %-ə qədər

188. Bütçə təşkilatlarında amortizasiya normaları hansı vaxtdan tətbiq edilir?
- 1 yanvar 1997-ci ildən
  - doğru cavab yoxdur.
  - bütün cavablar doğrudur;
  - 1 iyul 1995-ci ildən
  - ✓ 1 iyul 1997-ci ildən
189. Bütçə təşkilatlarında əsas fondların bərpası üçün amortizasiya norması hansı icra hakimiyyəti tərəfindən təsdiq olunur?
- ✓ AR Nazirlər Kabineti
  - Milli Məclis
  - AR Maliyyə Nazirliyi
  - doğru cavab yoxdur.
  - bütün cavablar doğrudur
190. Bütçə təşkilatlarında maşın və avadanlıqlar hansı hesabda uçota alınır?
- 122- 3 №-li subhesabda uçota alınır;
  - ✓ 231-2 №-li subhesabda uçota alınır;
  - 241 -1 №-li subhesabda uçota alınır
  - 241 -4 №-li subhesabda uçota alınır;
  - 122- 2 №-li subhesabda uçota alınır
191. Bütçə təşkilatlarında binalar hansı hesabda uçota alınır?
- ✓ 231 №-li hesabda;
  - doğru cavab yoxdur.
  - 132 №-li hesabda;
  - 232 №-li hesabda;
  - 135 №-li hesabda;
192. Bütçə təşkilatlarında sair uzunmüddətli maliyyə aktivlərinin dəyərlərinin azalmasına görə düzəlişlər ilə əlaqədar əməliyyatlar hansı hesabda uçota alınır
- 235 №-li sintetik hesabda
  - ✓ 224 №-li hesabda
  - 241 №-li sintetik hesabda;
  - 236№-li sintetik hesabda
  - 214 №-li sintetik hesabda
193. Bütçə təşkilatlarında uzunmüddətli investisiyalar hansı hesabda uçota alınır?
- 234 №-li sintetik hesabda;
  - 235 №-li sintetik hesabda
  - 232 №-li sintetik hesabda;
  - 212 №-li sintetik hesabda
  - ✓ 223 №-li sintetik hesabda
194. Bütçə təşkilatlarında 222 №-li hesabda hansı əməliyyatlar uçota alınır?
- digər qısamüddətli aktivlər
  - doğru cavab yoxdur.
  - digər qısamüddətli investisiyalar
  - verilmiş qısamüddətli avanslar;
  - ✓ verilmiş uzunmüddətli borclar üzrə əməliyyatlar;
195. Uzunmüddətli aktivlər bölməsinə aid deyil:
- Digər qeyri-maddi aktivlər;

- bütün cavablar doğrudur
- doğru cavab yoxdur
- √ Maliyyə qoyuluşları
- Digər qeyri-maddi aktivlər amortizasiyası

**196.** Dekabr ayının sonuncu iş günü qeyri-maddi aktivlər üzrə hesablanmış amortizasiya məbləği:

- 242 N-li hesabın debetinə və 122-5 N-li subhesabının kreditinə yazılır;
- bütün cavablar doğrudur.
- doğru cavab yoxdur
- √ 122-5 N-li subhesabın debetinə və 242 N-li hesabın kreditinə yazılır;
- 122-5 N-li subhesabın debetinə, 243 N-li hesabın kreditinə yazılır;

**197.** 241 N-li “Qeyri-maddi aktivlər” sintetik hesabın subhesabı deyil:

- 241-6 “Lisenzialar”;
- 241-8 “Digər qeyri-maddi aktivlər”;
- 241-1 “Elmi-tədqiqat və təcrübə-konstruktor işləri”;
- 241-4 “Patentlər”;
- √ 241-9 “Tamamlanmamış tikililər”.

**198.** Bütçə idarələrində əsas vəsaitlərə amortizasiya necə hesablanır?

- bütçə idarələrində əsas fondlara amortizasiya hesablanır
- bütün cavablar doğrudur.
- ildə dörd dəfə, qalığı dəyəri üzrə
- hər ayın əvvəlində
- √ ildə bir dəfə, ilin sonunda

**199.** 231- N-li “Torpaq, tikili və avadanlıq” sintetik hesabının subhesabı deyil:

- 231-1 Torpaq
- 231-4 Sürətli və avadanlıq
- 231-3 Nəqliyyat vasitəsi
- √ 231-6 Heyvanların amortizasiyası
- 231-2 Tikili və avadanlıq;

**200.** 23.“Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlər” bölməsinə aid deyil:

- Torpaq, tikili və avadanlığın amortizasiyası
- √ Digər uzunmüddətli investisiyalar
- Daşınmaz əmlaka investisiyaların amortizasiyası
- Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər
- bioloji aktivlər

Sair uzunmüddətli maliyyə aktivlərinin tərkibinə daxildir:

**201.** 1) Verilmiş uzunmüddətli borclar;  
2) Daşınmaz əmlaka investisiyalar;  
3) Digər uzunmüddətli investisiyalar;  
4) Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər.

- 1,2,3
- √ 1,3,4
- 3,4,5
- 1,2,5
- 2,3,4

**202.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşması podrat üsulu ilə aparıldıqda əməliyyatlar üzrə hansı mühasibat yazılışı verilir?

- bütün cavablar doğrudur.

- 241 №-li hesabın debeti və 122-5 №-li subhesabın krediti üzrə qeydlər edilir
  - √ 243 №-li hesabın debeti və 301,309 №-li hesabların krediti üzrə qeydlər aparılır
  - heç bir cavab doğru deyil
  - hesablanmış amortizasiya məbləği 242 №-li hesabdən artırılır
- 203.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər ləğv edildikdə nə kimi mühasibat yazılışı edilir?
- hesablanmış amortizasiya məbləği 242 №-li hesabdən artırılır
  - √ hesablanmış amortizasiya məbləği 242 №-li hesabdən azaldılır
  - heç bir cavab doğru deyil
  - bütün cavablar doğrudur
  - 241 №-li hesabın debeti və 122-5 №-li subhesabın krediti üzrə qeydlər edilir
- 204.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlərin amortizasiyası hesablandıqda hansı mühasibat yazılışı aparılır?
- 122-5 №-li subhesabın krediti və 242 №-li hesabın debeti üzrə qeydlər edilir:
  - √ 242 №-li hesabın krediti və 122-5 №-li subhesabın debeti üzrə qeydlər edilir
  - heç bir cavab doğru deyil;
  - bütün cavablar doğrudur.
  - 241 №-li hesabın debeti və 122-5 №-li subhesabın krediti üzrə qeydlər edilir
- 205.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər hesabında hansı subhesablar açıla bilər?
- 241 – 2 №-li subhesab
  - √ 241 – 4 №-li subhesab
  - 241 – 3 №-li subhesab
  - doğru cavab yoxdur.
  - 241 – 1 №-li subhesab
- 206.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər hesabında hansı subhesablar açıla bilər? Səhv olanı göstərin
- 241 – 1 №-li subhesab
  - √ 241 – 2 №-li subhesab
  - 241 – 3 №-li subhesab
  - 241 – 7 №-li subhesab
  - 241 – 4 №-li subhesab
- 207.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər hesabında hansı subhesablar açıla bilər?
- 231 – 4 №-li subhesab
  - √ 241 – 1 №-li subhesab;
  - 231 – 3 №-li subhesab
  - 234 – 2 №-li subhesab
  - 232 – 3 №-li subhesab
- 208.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər silindikdə hansı mühasibat yazılışları verilir?
- 301 №-li hesabın debeti və 241 №-li hesabın krediti üzrə
  - √ 241 №-li hesabın kreditində və 741,742,743 hesablar debetində qeydlər edilir
  - 305 №-li hesabın debeti və 241 №-li hesabın krediti üzrə
  - doğru cavab yoxdur.
  - 309 №-li hesabın debeti və 243 №-li hesabın krediti üzrə;
- 209.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər əldə edildikdə əməliyyatlar üzrə mühasibat yazılışı necə verilir?
- 301 №-li hesabın debeti və 241 №-li hesabın krediti üzrə
  - √ 241 №-li hesabın debeti və 243, 301 və 309 №-li hesabların subhesablarının krediti üzrə
  - 243 №-li hesabın debeti və 241 №-li hesabın krediti üzrə;
  - doğru cavab yoxdur.
  - 309 №-li hesabın debeti və 243 №-li hesabın krediti üzrə

- 210.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər hansı hesabda uçota alınır?
- 238 №-li hesabda
  - ✓ 243 №-li hesabda
  - 235 №-li hesabda
  - 233 №-li hesabda
  - 232 №-li hesabda
- 211.** Bütçə təşkilatlarında qeyri-maddi aktivlərin amortizasiyasının uçotu hansı hesabda aparılır?
- 238 №-li hesabda
  - ✓ 242 №-li hesabda
  - 243 №-li hesabda;
  - 233 №-li hesabda
  - 241 №-li hesabda
- 212.** Bütçə təşkilatlarında qeyri maddi aktivlərin uçotu hansı hesablarda aparılır?
- 238 №-li hesabda
  - ✓ 241 №-li hesabda
  - 243 №-li hesabda
  - 233 №-li hesabda
  - 242 №-li hesabda
- 213.** Bütçə təşkilatlarında hesabat ilinin sonunda daşınmaz əmlak üzrə hesablanmış amortizasiya məbləği üzrə mühasibat yazılışı necə verilir?
- 309 №-li hesabın debeti və 236 №-li hesabın krediti
  - 236 №-li hesabın debeti və 238,301 və 309 №-li hesabların krediti.
  - 122-2 №-li subhesabın debeti və 236 №-li hesabın kreditində əks etdirilir
  - 122-1 №-li subhesabın debeti və 237 №-li hesabın kreditində əks etdirilir
  - ✓ 122-5 №-li subhesabın debeti və 237 №-li hesabın kreditində əks etdirilir
- 214.** Bütçə təşkilatlarında bioloji aktivlər əldə edilən zaman hansı mühasibat yazılışı verilir?
- 309 №-li hesabın debeti və 236 №-li hesabın krediti;
  - ✓ 234 №-li hesabın debeti və 234-3,301 və 309 №-li hesabların krediti üzrə yazılış verilir
  - 236 №-li hesabın debeti və 238,301 və 309 №-li hesabların krediti.
  - 122-5 №-li subhesabın debeti və 237 №-li hesabın kreditində əks etdirilir
  - 236 №-li hesabın debeti və 234-3, 301 və 309 №-li hesabların krediti üzrə yazılış verilir
- 215.** Vergi öhdəlikləri hansı subhesabda uçota alınır?
- 241-1
  - doğru cavab yoxdur
  - 611-2
  - ✓ 308-1
  - 122-5
- 216.** Təşkilatın qısamüddətli zəmanət öhdəlikləri ilə bağlı məbləğlərin hərəkəti uçota alınır:
- Hesablar Planının 4-cü bölməsinin 323 N-li hesabında
  - doğru cavab yoxdur.
  - Hesablar Planının 3-cü maddəsinin 332 N-li hesabında;
  - ✓ Hesablar Planının 3-cü bölməsinin 323 N-li hesabında
  - Hesablar Planının 3-cü bölməsinin 432 N-li hesabında;
- 217.** Təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı dövlət büdcəsindən alınmış vəsaitlərin hərəkəti barədə məlumatlar hansı hesabda uçota alınır?

- 333 N-li “Alınmış qısamüddətli avanslar”;
- doğru cavab yoxdur
- 323 N-li “Qısamüddətli zəmanət öhdəlikləri”;
- √ 334 N-li “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”;
- 324 N-li “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər”;

218.

Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən məqsədli maliyyələşmələrin açılması üçün sifariş verildikdə hansı mühasibat yazılışı verilir?

- 111-7 N-li “Sair gəlirlər üzrə qısamüddətli debitor borcları” hesabının debetinə və 333 N-li “Alınmış qısamüddətli avanslar” hesabının kreditinə
- doğru cavab yoxdur.
- 332 N-li “Gələcək dövrlərin xərcləri” hesabının debetinə və 111-10 N-li “Digər qısamüddətli debitor borcları” hesabının kreditinə
- √ 111-10 N-li “Digər qısamüddətli debitor borcları” hesabının debetinə və 334 N-li “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabının kreditinə;
- 333 N-li “Alınmış qısamüddətli avanslar” hesabının debetinə və 111-10 N-li “Digər qısamüddətli debitor borcları” hesabının kreditinə;

219.

Sair qısamüddətli öhdəliklərin uçotu Hesablar Planının hansı maddəsində əks etdirilir:

- 40-cı maddədə
- 14-cü maddədə
- 25-ci maddədə;
- 38-ci maddədə
- √ 33-cü maddədə;

220.

”Qısamüddətli zəmanət öhdəlikləri” sintetik hesabın kodunu göstərin:

- 311 N-li hesab;
- 350 N-li hesab;
- √ 323 N-li hesab
- 314 N-li hesab
- 400 N-li hesab

221.

312 N-li hesabda uçota alınır:

- işdən azad olma ilə bağlı qısamüddətli öhdəliklər;
- qısamüddətli borclar
- digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər.
- qısamüddətli bank kreditləri
- √ təşkilatın öz işçiləri üçün götürdüyü və 12 ay ərzində ödənilməsi nəzərdə tutulan məbləğlər;

222.

”Qısamüddətli kreditor borcları” maddəsinə aid olmayan hesabı göstərin:

- 308 N-li “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”;
- 309 N-li “Digər qısamüddətli kreditor borcları”;
- 301 N-li “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”;
- 306 N-li “Faizlərlə bağlı qısamüddətli kreditor borcları”;
- √ 310 N-li “İşçilərə kreditor borcları”.

223.

Büdcə təşkilatlarında hesabat dövründə məqsədli maliyyələşmələr üzrə gəlirlərin uçotu hansı hesablarda qeyd aparılır?

- 334 №-li hesabın debeti və 623 №-li hesabın müvafiq subhesabların kreditində uçota alınır
- 324 №-li hesabın debeti və 625 №-li hesabın müvafiq subhesabların kreditində uçota alınır
- 324 №-li hesabın debeti və 622 №-li hesabın müvafiq subhesabların kreditində uçota alınır;
- √ 334 №-li hesabın debeti və 621 №-li hesabın müvafiq subhesabların kreditində uçota alınır;
- 334 №-li hesabın debeti və 634 №-li hesabın müvafiq subhesabların kreditində uçota alınır;

224.

Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən məqsədli maliyyələşmələrin açılması üçün hansı hesabla müxabirələşir?

- 111-7 №-li hesabın debeti və 335 №-li hesabın krediti;
- 111-1 №-li hesabın debeti və 334 №-li hesabın krediti
- 111-5 №-li hesabın debeti və 335 №-li hesabın krediti
- √ 111-10 №-li hesabın debeti və 334 №-li hesabın krediti
- 111-10 №-li hesabın debeti və 331 №-li hesabın krediti

**225.** Bütçə təşkilatlarında gələcək hesabat dövrlərinin gəlirləri üzrə daxil olan pul vəsaitləri hansı subhesablarda mühasibat yazılışları aparılır?

- 332 №-li hesabın subhesablarının debeti və 103 №-li hesabın subhesablarının kreditinə
- 105 №-li hesabın debeti və 333 №-li hesabın subhesablarının kreditinə
- doğru cavab yoxdur.
- 103 №-li hesabın subhesablarının debeti və 334, 335 №-li hesabların kreditinə
- √ 103 №-li hesabın subhesablarının debeti və 332, 333 №-li hesabın subhesablarının kreditində uçota alınır;

**226.** Bütçə təşkilatlarında ödənilmiş qısamüddətli öhdəliklər üzrə mühasibat yazılışı necə aparılır?

- 103 №-li hesabın debetinə və 331, 335 №-li hesabların kreditinə;
- doğru cavab yoxdur
- 101 №-li hesabın debetinə və 331 №-li hesabın kreditinə
- √ 331,335 №-li hesabların müvafiq subhesabların debeti və 103№-li hesabın müvafiq subhesablarının kreditinə;
- 123 №-li hesabın debetinə və 331, 335 №-li hesabların kreditinə

**227.** Bütçə təşkilatlarında sair qısamüddətli öhdəliklər məsrəflərə hesablandıqda mühasibat yazılışı necə aparılır?

- 121 №-li hesabın debeti və 332, 333 №-li hesabların kreditinə
- 126 №-li hesabın debeti və 306, 308 №-li hesabların kreditinə.
- 331, 335 №-li hesabların debeti və 122 №-li hesabın müvafiq subhesablarının kreditinə
- 333 №-li hesabın debeti və 122 №-li hesabın kreditinə
- √ 122 №-li hesabın müvafiq subhesablarının debeti və 331,335 №-li hesabların kreditinə

**228.** Bütçə təşkilatlarında dögər qısamüddətli öhdəliklər hesabının nömrəsi neçədir?

- 305 №-li hesab
- 251 №-li hesab
- 301 №-li hesab
- √ 335 №-li hesab
- 333 №-li hesab

**229.** Bütçə təşkilatlarında əməyin ödənişi üzrə işçi heyətinə olan borclar hesabının nömrəsi neçədir?

- 301 №-li hesab
- 308 №-li hesab.
- 314 №-li hesab
- √ 307 №-li hesab
- 309 №-li hesab

**230.** Bütçə təşkilatlarında faizlər ilə bağlı qısamüddətli kreditor borcları hesabın nömrəsi neçədir?

- 324 №-li hesab
- 321 №-li hesab
- √ 306 №-li hesab
- 303 №-li hesab
- 302 №-li hesab;

**231.** Bütçə təşkilatlarında tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları hesabının nömrəsi neçədir?

- 315 №-li hesab
- 301 №-li hesab;
- √ 305 №-li hesab

- 325 №-li hesab
- 311 №-li hesab

**232.** Bütçə təşkilatlarında icarə ilə bağlı qısamüddətli kreditor borcları hesabın nömrəsi neçədir?

- 314 №-li hesab
- 324 №-li hesab
- sadalananların heç biri.
- 311 №-li hesab;
- ✓ 304 №-li hesab

**233.** Bütçə təşkilatlarında törəmə müəssisələrə qısamüddətli kreditor borcları hesabın nömrəsi neçədir?

- 312 №-li hesabdır;
- 335 №-li hesabdır
- 301 №-li hesabdır
- 308 №-li hesabdır;
- ✓ 302 №-li hesabdır;

**234.** Bütçə təşkilatlarında malsatan və podratçılara qısamüddətli kreditor borcları hesabının nömrəsi neçədir?

- 302 №-li hesab
- 314 №-li hesab
- 302 №-li hesab
- ✓ 301 №-li hesab
- 305 №-li hesab

**235.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- 251 №-li hesabda
- 241 №-li hesabda
- 236 №-li hesabda
- ✓ 309 №-li hesabda
- 401 №-li hesabda

**236.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- 236 №-li hesabda
- 241 №-li hesabda
- 251 №-li hesabda
- 401 №-li hesabda
- ✓ 308 №-li hesabda

**237.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır? Səhv olanı göstərin:

- 335 №-li hesabda;
- 401 №-li hesabda
- 308 №-li hesabda;
- 323 №-li hesabda;
- ✓ 307 №-li hesabda

**238.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- ✓ 306 №-li hesabda
- 236 №-li hesabda;
- 251 №-li hesabda
- 241 №-li hesabda
- 401 №-li hesabda

**239.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?



- 251 №-li hesabda
- 241 №-li hesabda
- 236 №-li hesabda
- √ 305 №-li hesabda
- 401 №-li hesabda

**240.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- 125 №-li hesabda
- 233 №-li hesabda
- 502 №-li hesabda
- 402 №-li hesabda
- √ 304 №-li hesabda

**241.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- 251 №-li hesabda
- 541 №-li hesabda.
- 633 №-li hesabda
- √ 302 №-li sintetik hesabda
- 401 №-li hesabda

**242.** Bütçə təşkilatlarında qısamüddətli öhdəliklərin uçotu hansı hesablarda aparılır?

- 422 №-li hesabda
- 241 №-li hesabda
- 236 №-li hesabda;
- √ 301 №-li hesabda
- 401 №-li hesabda

**243.** "Kapital ehtiyatları" bölməsinə aid olan hesabı ayırın:

- 422 N-li
- √ 533 N-li
- 334 N-li
- 235 N-li
- 611 N-li

**244.** Uzunmüddətli borclar hesabı hansı maddəyə aiddir?

- 31-ci maddəyə;
- √ 41-ci maddəyə
- 21-ci maddəyə
- 50-ci maddəyə
- 51-ci maddəyə;

**245.** "Kapital ehtiyatları" bölməsinə aid olmayan hesabı ayırın

- 531 N-li "Yenidən qiymətləndirmə üzrə ehtiyat";
- √ 534 N-li "Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər";
- 533 N-li "Qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları";
- 535 N-li "Digər ehtiyat fondlar".
- 532 N-li "Məzənnə fərqləri üzrə ehtiyat fondları";

**246.** Təşkilata məxsus olan kapital(səhmlər) geri alındıqda hansı mühasibat yazılışı verilir?

- 535 N-li hesabın debetinə
- √ 521 N-li hesabın kreditinə
- 521 N-li hesabın debetinə

- 105 N-li hesabın kreditinə
  - 535 N-li hesabın kreditinə
247. “Xalis aktivlər (kapital)” bölməsinə aid olanları göstərin: 1) Bölüşdürülməmiş mənfəət(ödənilməmiş zərər); 2) Dövlət büdcəsindən alınmış vəsait; 3) Kapital ayrımları kimi qeydə alınmamış köçürmələri; 4) ödənilmiş nizamnamə(nominal) kapitalı.
- 1
  - √ 1,4;
  - 2
  - 3,1.
  - 2
248. “Uzunmüddətli zəmanət öhdəlikləri” hansı hesabda uçota alınır?
- 322 N-li;
  - √ 422 N-li
  - 122 N-li
  - 522 N-li
  - 222 N-li
249. 41-ci maddəyə aid olan “İşçilər üçün uzunmüddətli bank kreditləri” sintetik hesabının kodunu göstərin:
- 404
  - √ 412
  - 421
  - 352
  - 412-4
250. Təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı uzunmüddətli kreditor borcları Hesablar Planının hansı bölməsində uçota alınır?
- 3-cü bölmə
  - √ doğru cavab yoxdur
  - 5-ci bölmə
  - 6-cı bölmə
  - 2-ci bölmə
251. Təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı uzunmüddətli (qiymətləndirilmiş) öhdəlikləri Hesablar Planının hansı bölməsində uçota alınır?
- 3-cü bölmə
  - √ 4-cü bölmə
  - 5-ci bölmə
  - doğru cavab yoxdur.
  - 2-ci bölmə
252. Büdcə təşkilatlarında keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət və ya zərər istifadə edilməmiş xalis mənfəət qalığı hansı hesablarda əks etdirilir?
- 543 №-li hesabın debeti və 541 №-li hesabın kreditində əks etdirilir
  - √ 541 №-li hesabın debeti və 543 №-li hesabın kreditində əks etdirilir;
  - 541 №-li hesabın debeti və 611 №-li hesabın kreditində əks etdirilir
  - Doğru cavab yoxdur
  - 542 №-li hesabın debeti və 541 №-li hesabın kreditində əks etdirilir
253. Büdcə təşkilatlarında uçot siyasətində dəyişikliklər mənfəət (zərər) üzrə düzəlişlər hansı hesabda aparılır?
- 422 №-li hesabın debetində və ya kreditində əks etdirilir
  - √ 542 №-li hesabın debetində və ya kreditində əks etdirilir;
  - 541 №-li hesabın debetində və ya kreditində əks etdirilir;
  - 611 №-li hesabın debetində və ya kreditində əks etdirilir

- 543 №-li hesabın debetində və ya kreditində əks etdirilir
- 254.** Bütçə təşkilatlarında hesabat dövründə xalis mənfəət (zərər) ilə əlaqədar əməliyyatlar hansı hesablarda əks etdirilir?
- 541№-li hesabın debeti və 801 №-li hesabın krediti
  - ✓ 801 №-li hesabın debeti və 541 №-li hesabın krediti
  - 541 №-li hesabın debeti və 611 №-li hesabın kreditində əks etdirilir
  - Doğru cavab yoxdur
  - 543 №-li hesabın debetində və ya kreditində əks etdirilir
- 255.** Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) üzrə əməliyyatlar hansı hesabda uçota aparılır?
- 631 №-li hesab
  - 541 №-li hesab
  - 411 №-li hesab
  - ✓ 543 №-li hesab
  - 542 №-li hesab
- 256.** Bütçə təşkilatlarında uçot siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər əməliyyatlar hansı hesabda uçota alınır?
- 422 №-li hesab
  - ✓ 542 №-li hesab
  - 631 №-li hesab
  - 633 №-li hesab
  - 411 №-li hesab
- 257.** Bütçə təşkilatlarında hesabat dövründə xalis mənfəət (zərər) üzrə əməliyyatlar hansı hesabda uçota alınır?
- 422 №-li hesab
  - ✓ 541 №-li hesab
  - 631 №-li hesab
  - 633 №-li hesab
  - 411 №-li hesab
- 258.** Bölüşdürülməmiş mənfəətin və ya ödənilməmiş zərərin uçotu hansı maddədə uçotu aparılır?
- 60-cı maddədə
  - ✓ 54-cü maddədə;
  - 42-ci maddədə
  - 61-ci maddədə
  - 50-ci maddədə
- 259.** Bütçə təşkilatlarında sair ehtiyat fondları üzrə əməliyyatlar necə uçota alınır?
- 70, 73 və 74 №-li maddələrin müvafiq yazılış hesablarının debeti və 631-2 №-li subhesabın krediti
  - ✓ 801 №-li hesabın debeti və 535 №-li hesabın kreditində mühasibat yazılış verilir
  - 122 №-li hesabın debeti və 521 №-li hesabın krediti üzrə yazılış verilir;
  - Doğru cavab yoxdur.
  - 533 №-li hesabın kreditinə və 801 №-li hesabın debetinə yazılır
- 260.** Bütçə təşkilatlarında qanunvericiliklə yaradılan ehtiyat fondlarında istifadəsi zamanı necə mühasibat yazılışı verilir?
- 533 №-li hesabın krediti və müvafiq hesabların debeti üzrə mühasibat yazılışı verilir
  - ✓ 533 №-li hesabın debeti və müvafiq hesabların krediti üzrə mühasibat yazılışı verilir
  - 122 №-li hesabın debeti və 521 №-li hesabın krediti üzrə yazılış verilir;
  - Doğru cavab yoxdur
  - 801 №-li hesabın debeti və 535 №-li hesabın kreditində mühasibat yazılış verilir
- 261.** Bütçə təşkilatlarında geri alınmış kapitalın (səhmlərin) uçotu hansı hesabda uçotu aparılır?

- 621 №-li hesab
- 631 №-li hesab
- 611 №-li hesab;
- √ 521 №-li hesab
- 424 №-li hesab

**262.** Bütçə təşkilatlarının nizamnamə kapitalının ödənilməmiş hissəsinin uçotu necə aparılır?

- 103-7 №-li hesabın debeti və 110-10 №-li hesabın krediti uçota alınır
- √ 502 №-li hesabın debeti və 111-10 №-li hesabın kreditində əks etdirilir
- 531 №-li hesabın debeti və 111-10 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir
- Doğru cavab yoxdur.
- 110-10 №-li hesabın krediti və 103-7 №-li hesabın debetində uçota alınır

**263.** Bütçə təşkilatlarında təşkilat tərəfindən nizamnamə nominal kapitalının ödənilərkən necə uçota alınır?

- 110-10 №-li hesabın krediti və 103-7 №-li hesabın debetində uçota alınır
- √ 103-7 №-li hesabın debeti və 110-10 №-li hesabın krediti uçota alınır
- 531 №-li hesabın debeti və 111-10 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir
- Doğru cavab yoxdur.
- 502 №-li hesabın debeti və 111-10 №-li hesabın kreditində əks etdirilir

**264.** Bütçə təşkilatlarında “Təşkilatın nizamnamə (nominal) kapitalının ümumi dəyəri müəyyən edildikdə mühasibat yazılışı necə verilir?”

- 501 №-li hesabın debeti və 111-10 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir
- √ 111-10 №-li hesabın debeti və 501 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir;
- 531 №-li hesabın debeti və 111-10 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir;
- Doğru cavab yoxdur.
- 111-10 №-li hesabın debeti və 531 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir

**265.** Bütçə təşkilatlarında “Nizamnamə (nominal) kapitalının ödənilmiş hissəsi” hesabının nömrəsi neçədir?

- 621 №-li hesab;
- √ 502 №-li hesab
- 611 №-li hesab
- 631 №-li hesab
- 424 №-li hesab

**266.** Bütçə təşkilatlarında “Nizamnamə (nominal) kapital” hesabının nömrəsi neçədir?

- 521 №-li hesab
- √ 501 №-li hesab
- 611 №-li hesab
- 531 №-li hesab
- 541 №-li hesab

**267.** Bütçə təşkilatlarında bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) xalis aktivlər bölməsinin hansı maddəsinə aid edilir?

- 50-cü maddəsinə
- √ 54-cü maddəsinə
- 42-ci maddəsinə
- 62-ci maddəsinə.
- 52-ci maddəsinə;

**268.** Bütçə təşkilatlarında kapital ehtiyatları, xalis aktivlər bölməsinin hansı maddəsinə aid edilir?

- 62-ci maddəsinə
- 32-ci maddəsinə
- √ 53-cü maddəsinə
- 42-ci maddəsinə

- 33-cü maddəsinə;
- 269.** Bütçə təşkilatlarında geri alınmış kapital (səhmlər) xalis aktivlər bölməsinin hansı maddəsinə aid edilir?
- 33-cü maddəsinə
  - ✓ 52-ci maddəsinə
  - 42-ci maddəsinə;
  - 62-ci maddəsinə.
  - 32-ci maddəsinə
- 270.** Bütçə təşkilatlarında ödənilmiş nizamnamə (nominal) kapitalı xalis aktivlər bölməsinin hansı maddəsinə aid edilir?
- 15-ci bölməyə
  - ✓ 5-ci bölməyə;
  - 4-cü bölməyə;
  - 10-cu bölməyə
  - 6-cı bölməyə
- 271.** Bütçə təşkilatlarında qıssamüddətli faiz xərcləri yaradan öhdəliklər ödəniləndə hansı mühasibat yazılışı aparılır?
- 721-1 №-li hesabın müvafiq subhesabının debeti və 411, 412, 414, 416 və 418 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır
  - ✓ 411, 412, 414, 416 və 418 №-li hesabların subhesablarının debeti və 103 №-li hesabın müvafiq subhesabının kreditində uçota alınır
  - Doğru cavab yoxdur
  - 411, 412, 414, 416 və 418 №-li hesabların subhesablarının krediti və 103 №-li hesabın müvafiq subhesabının debetində uçota alınır;
  - 722-1 №-li hesabın müvafiq subhesabının debeti və 411, 412, 414, 416 və 418 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır
- 272.** Bütçə təşkilatlarında uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərə görə faiz xərcləri hesablandıqda hansı mühasibat yazılışı aparılır?
- 721-2 №-li hesabın müvafiq subhesabının krediti və 411, 412, 414, 416 və 418 №-li hesabların müvafiq subhesablarının debeti üzrə mühasibat yazılışı aparılır;
  - ✓ 721-1 №-li hesabın müvafiq subhesabının debeti və 411, 412, 414, 416 və 418 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır
  - Doğru cavab yoxdur
  - 722-2 №-li hesabın müvafiq subhesabının debeti və 411, 412, 414, 416 və 418 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır.
  - 722-1 №-li hesabın müvafiq subhesabının debeti və 411, 412, 414, 416 və 418 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır
- 273.** Bütçə təşkilatlarında uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər baş verdikdə mühasibat yazılışı necə aparılır?
- 103 №-li hesabın krediti və 411, 412, 414, 416 və 418 №-li hesabların subhesablarının debeti üzrə mühasibat yazılışı aparılır
  - ✓ 103 №-li hesabın debeti və 411, 412, 414, 416 və 418 №-li hesabların subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır;
  - doğru cavab yoxdur
  - bütün cavablar doğrudur
  - 722-1 №-li hesabın müvafiq subhesabının debeti və 411, 412, 414, 416 və 418 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı aparılır
- 274.** Bütçə təşkilatlarında uzunmüddətli bank kreditləri hansı hesabda uçota alınır?
- 331 №-li hesabda;
  - ✓ 411 №-li hesabda
  - 631 №-li hesabda
  - 531 №-li hesabda
  - 311 №-li hesabda;
- 275.** Bütçə təşkilatlarında uzunmüddətli kreditor borclarının faiz xərcləri hesabat dövründə hesablandıqda mühasibat yazılışı necə aparılır?
- 721-1 subhesabının debeti və 404, 405 №-li hesabların müvafiq subhesablarının krediti üzrə yazılış aparılır;
  - ✓ 721-2 subhesabının debeti və 404, 405 №-li hesabların müvafiq subhesablarının krediti üzrə yazılış aparılır;
  - 721-2 subhesabının debeti və 721-2 subhesabının krediti üzrə yazılış aparılır;

- Doğru cavab yoxdur
- 721-2 subhesabının debeti və 450, 455 №-li hesabların müvafiq subhesabları-nın krediti üzrə yazılış aparılır;

**276.** Bütçə təşkilatlarında digər uzunmüddətli kreditor borcları üzrə əməliyyatlar hansı hesabda aparılır?

- 450 №-li hesabda
- √ 405 №-li hesabda
- 440 №-li hesabda
- 445 №-li hesabda
- 430 №-li hesabda;

**277.** Bütçə təşkilatlarında faizlər üzrə uzunmüddətli kreditor borcları ilə bağlı əməliyyatlar hansı hesabda aparılır?

- 434 №-li hesabda;
- √ 404 №-li hesabda
- 435 №-li hesabda
- 445 №-li hesabda.
- 444 №-li hesabda

**278.** Bütçə təşkilatlarında tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları ilə bağlı əməliyyatlar hansı hesabda aparılır?

- 413 №-li hesabda
- √ 403 №-li hesabda
- 433 №-li hesabda
- 443 №-li hesabda
- 423 №-li hesabda

**279.** Bütçə təşkilatlarında törəmə müəssisələrə uzunmüddətli kreditor borcları üzrə əməliyyatlar hansı hesabda aparılır?

- 401 №-li hesabda;
- √ 402 №-li hesabda
- 404 №-li hesabda
- 405 №-li hesabda.
- 403 №-li hesabda

**280.** Bütçə təşkilatlarında malsatan və podtatçılara uzunmüddətli kreditor borcları üzrə əməliyyatlar hansı hesabda aparılır?

- 411 №-li hesabda
- √ 401 №-li hesabda
- 416 №-li hesabda
- 501 №-li hesabda.
- 405 №-li hesabda

**281.** Göstərilən xidmətlərin dəyəri hansı hesabda uçota alınır?

- 532 №-li
- 613 №-li
- 418№-li
- √ 743 №-li
- 314 №-li

**282.** Maliyyə xərcləri hansı maddədə uçota alınır?

- 41-ci maddəsində
- 22-ci maddəsində
- 62-ci maddəsində
- 31-ci maddəsində
- √ 72-ci maddəsində

**283.** Birja əməliyyatlarından gəlirlər Hesablar Planının hansı maddəsində uçota alınır?

- 11-ci maddəsində
- 70-ci maddəsində
- 31-ci maddəsində
- ✓ 61-ci maddəsində
- 22-ci maddəsində

**284.** Təşkilatın birja və qeyri-birja fəaliyyətindən əldə etdiyi mənfəət haqqında ümumiləşdirilmiş məbləğ 801 N-li hesabda uçota alınır. Eyni fəaliyyətdən əldə edilən zərər hansı hesabda uçota alınır?

- 803 N-li hesabda
- büdcə təşkilatlarında zərərin uçotu aparılmır.
- 800 N-li hesabda
- 802 N-li hesabda
- ✓ 801 N-li hesabda

**285.** 721 N-li “Faiz xərcləri” hesabında uçota alınır:

- yalnız qısamüddətli bank kreditləri üzrə faiz xərcləri;
- bütün cavablar doğrudur
- bütün cavablar səhvdir
- ✓ qısamüddətli və uzunmüddətli bank kreditləri üzrə faiz xərcləri
- yalnız uzunmüddətli bank kreditləri üzrə faiz xərcləri;

**286.** Hesablar Planının 7-ci bölməsində aid olan maddələri seçin: 1) Maliyyə xərcləri; 2) İşçi heyətinə məsrəflər; 3) İstifadə olunmuş məsrəflər; 4) Qeyri-birja gəlirləri üzrə xərclər; 5) Birja gəlirləri üzrə xərclər.

- 2,3,5
- 2,3,4
- 1,3,5
- ✓ 1,4,5
- 1,2,4

**287.** Xarici valyuta məzənnələrində yaranmış dəyişikliklərə gəlirlərə hansı yazılış verilir?

- doğru cavab yoxdur.
- 103 N-li hesabın debeti, 252 N-li hesabın krediti
- ✓ 103 N-li hesabın debeti, 631 N-li hesabın krediti
- 252 N-li hesabın debeti, 103 N-li hesabın krediti
- 122 N-li hesabın debeti, 632 N-li hesabın krediti

**288.** Digər büdcələrdən alınmış vəsaitlər hansı sintetik hesabda uçota alınır?

- 612 N-li;
- 611 N-li
- ✓ 622 N-li
- 632 N-li
- doğru cavab yoxdur.

**289.** 611 N-li “Satış” sintetik hesabının subhesablarına aid olmayanı göstərin:

- 611-1 “Malların satışı”;
- 611-6 “Sair satış”;
- 611-3 “Tikinti müqavilələri üzrə gəlir”;
- 611-2 “Xidmətlərin göstərilməsi üzrə gəlir”;
- ✓ doğru cavab yoxdur.

**290.** “Birja əməliyyatlarından gəlirlər” maddəsində hansı hesablar əks olunur: 1) “Satış”; 2) verilmiş güzəştlər; 3) “digər təşkilatlardan köçürmələr”; 4) “Maliyyə gəlirləri”; 5) “Satış malların qaytarılması”.

- 2,4,5
- 1,4,5
- 1,2,3
- 3,4,5
- √ 1,2,5

**291.** Hesablar Planının “Gəlirlər” bölməsində hansı maddələr əks olunur: 1) birja əməliyyatlarından gəlirlər; 2) satış; 3) icarə üzrə gəlir; 4) qeyri-birja əməliyyatlarından gəlir; 5) digər gəlirlər.

- 1,2,4
- 2,3,4
- 3,4,5
- √ 1,4,5;
- 2,3,5;

**292.** Bütçə təşkilatların birja əməliyyatları üzrə göstərilmiş xidmətlərin dəyəri hansı hesabda uçota alınır?

- 612 №-li hesabda;
- 621 №-li hesabda
- 542 №-li hesabda;
- √ 703 №-li hesabda
- 424 №-li hesabda

**293.** Bütçə təşkilatların birja əməliyyatları üzrə yerinə yetirilmiş işlərin dəyəri hansı hesabda uçota aparılır?

- 542 №-li hesabda;
- 621 №-li hesabda
- 612 №-li hesabda
- 424 №-li hesabda;
- √ 702 №-li hesabda

**294.** Bütçə təşkilatlarında birja əməliyyatları üzrə istehsal olunmuş məhsulun dəyəri hansı hesabda uçota alınır?

- 542 №-li hesabda
- 621 №-li hesabda.
- 403 №-li hesabda;
- 424 №-li hesabda
- √ 701 №-li hesabda

**295.** Bütçə təşkilatlarında birja gəlirləri üzrə xərclər hansı maddədə uçota alınır?

- √ 70-ci maddədə
- 73-cü maddədə;
- 62-ci maddədə
- 72-ci maddədə
- 74-cü maddədə;

**296.** Bütçə təşkilatlarında maliyyə gəlirləri ilə bağlı maliyyə fəaliyyətindən əldə edilən gəlirlərə hansı mühasibat yazılışları verilir?

- 632 №-li hesabın subhesabının debeti və 121 №-li hesabın krediti
- 121 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti
- 631-6 №-li hesabın debeti və 111 №-li hesabın krediti;
- √ 111 №-li hesabın müvafiq subhesabının debeti və 633-3 №-li subhesabın krediti
- Doğru cavab yoxdur.

**297.** Bütçə təşkilatlarında fəaliyyətin dayandırılmasından əldə olunan gəlirlərə hansı mühasibat yazılış verilir?

- 632 №-li hesabın debeti və 111 №-li hesabın krediti
- 111 №-li hesabın müvafiq subhesabının debeti və 633-3 №-li subhesabın krediti
- 121 №-li hesabın debeti və 631-6 №-li hesabın krediti



- 631-6 №-li hesabın debeti və 111 №-li hesabın krediti
- ✓ 111 №-li hesabın subhesabının debeti və 632 №-li hesabın krediti

**298.** Bütçə təşkilatlar satılmış malların qaytarılması ilə bağlı əməliyyatlar hansı hesablarda aparılır?

- 615 №-li hesabda
- 623 №-li hesabda
- 613 №-li hesabda
- ✓ 612 №-li hesab
- 621 №-li hesabda

**299.** Bütçə təşkilatlarında satış ilə bağlı əməliyyatlar hansı nömrəli hesabda uçota alınır?

- 615 №-li hesabda
- 623 №-li hesabda
- 613 №-li hesabda
- ✓ 611 №-li hesabda
- 621 №-li hesabda

**300.** 1 oktyabrdan sonra yeni yaradılmış bütçə təşkilatları üçün hesabat ili aşağıdakı dövr sayılır:

- ✓ növbəti ilin 31 dekabr tarixi daxil olmaqla olan dövr;
- doğru cavab yoxdur.
- cari ilin 31 dekabr tarixi daxil olmaqla olan dövr.
- 1 yanvardan 31 dekabr tarixi daxil olmaqla olan dövr;
- onların hüquqi şəxs statusu aldığı dövrdən ilin sonuna qədər olan dövr.

**301.** Rüblük hesabatların həcminə aşağıdakılar daxil edilir. Səhv olanı göstərin.

- xərclər smetasının icrası balansı
- doğru cavab yoxdur.
- elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabat
- ✓ idarələrin xərclər smetasının icrası haqqında hesabat
- xüsusi vəsaitlər üzrə smeta icrası haqqında hesabat;

**302.** Bütçə idarə və təşkilatları aşağıdakı qaydada tərtib edilir:

- yalnız rüblük və illik hesabatlar
- yalnız illik hesabatlar.
- yalnız aylıq hesabatlar
- ✓ aylıq, rüblük və illik hesabatlar;
- yalnız aylıq və illik hesabatlar;

**303.** Bütçə idarələrinin fəaliyyətinə nəzarət etmək, onlara rəhbərlik etmək, vəsaitlərin təyinatı üzrə və qənaətlə xərclənməsini təmin etmək üçün zəruri vasitə-

- Bütçənin icrası balansı;
- Bütün cavablar doğrudur
- Hesab Planı
- Bütçə təsnifatı
- ✓ Maliyyə hesabatları;

**304.** B.T-da uzunmüddətli qiymətləndirilmiş öhdəliklər ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur?

- ödənişlər üzrə hesabat
- uzunmüddətli borc üzrə hesabat
- maliyyə aktivlər üzrə hesabat
- ✓ maliyyə vəziyyəti haqqında hesabat
- öhdəliklər üzrə hesabat

305. B.T aylıq hesabatların təqdim olunma müddəti hansı icra hakimiyyəti tərəfindən müəyyən edilir?
- Hesablama Palatası
  - Statistika Komitəsi
  - Az.Nazirlər Kabineti
  - Milli Məclis
  - ✓ A.R Maliyyə Nazirliyi
306. B.T təsdiq olunmuş hesabat formalarına kim tərəfindən düzəliş edilə bilər?
- düzəliş icazə verilir
  - Nazirliklər tərəfindən
  - təşkilatın rəhbəri tərəfindən
  - ✓ düzəliş icazə verilmir.
  - baş mühasib tərəfindən
307. B.T-in aylıq hesabatlarının formalarının nümunələri hansı icra hakimiyyəti tərəfindən müəyyən olunur?
- dövlət statistika komitəsinə
  - Milli Məclis
  - Nazirlər Kabineti
  - ✓ A.R Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi
  - Maliyyə Nazirliyinə
308. B.T-ları xərclər smetasının icrasına dair hesabatı hansı icra hakimiyyətinə təqdim edirlər?
- bələdiyyələrə
  - dövlət statistika komitəsinə
  - baş mühasib
  - təşkilatın rəhbəri
  - ✓ tabe olduğu yuxarı təşkilata
309. 542 N-li “Uçot siyasətinə dəyişikliklər və əhəmiyyətli səhvlərlə bağlı mənfəət(zərər) üzrə düzəlişlər” Xalis aktivlər(kapital) üzrə maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks etdirilir?
- Ödənilmiş nominal(nizamnamə) kapital maddəsində;
  - Doğru cavab yoxdur
  - Kapital ehtiyatları maddəsində
  - ✓ Bölüşdürülməmiş mənfəət(ödənilmiş zərər) maddəsində;
  - Geri alınmış kapital(səhmlər) maddəsində
310. Qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabatın “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsində aşağıdakı sintetik hesablarda hesabat dövrünün əvvəlinə və sonunu uçota alınmış ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Səhv olanı göstərin:
- Qısamüddətli bank kreditləri
  - Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
  - Qısamüddətli borclar;
  - ✓ Qısamüddətli debitor borcları
  - İşçilər üçün qısamüddətli bank kreditləri
311. Uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabatın “Cəmi uzunmüddətli aktivlər”sətiri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat” formasının hansı sütunlarda əks etdirilir:
- müvafiq olaraq 6-cı və 8-ci sütunlarda;
  - doğru cavab yoxdur
  - müvafiq olaraq 9-cu sütunda
  - ✓ müvafiq olaraq 5-ci və 7-ci sütunlarda;
  - müvafiq olaraq 4-cü sütunda;

- 312.** Qısamüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir. Səhv olanı göstərin:
- ehtiyatlar
  - sair qısamüddətli aktivlər
  - pul vəsaitləri və onların ekvivalentləri
  - ✓ qısamüddətli kredit borcları;
  - sair qısamüddətli maliyyə aktivləri
- 313.** Büdcə təşkilatlarının maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilməli olan informasiya daxil deyil:
- Xalis aktivlər(kapital);
  - Uzunmüddətli öhdəliklər;
  - Qısamüddətli aktivlər;
  - Qısamüddətli öhdəliklər;
  - ✓ ümumi mənfəət(zərər).
- 314.** B.T-da satış üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı maddələrində əks olunur?
- xərclər bölməsində
  - sair gəlirlər bölgüsü
  - ✓ gəlirlər bölməsində
  - sair xərc bölgüsü
  - pul vəsaitləri bölməsində
- 315.** B.T-da bölüşdürülməmiş mənfəət və zərər üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?
- avunslar bölməsində
  - qeyri qısamüddətli akt
  - aktlar bölməsi
  - təhtəl hesab mənbələri bölməsində
  - ✓ xalis aktivlər bölməsində
- 316.** B.T-da Kapital ehtiyatları üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?
- qısamüddətli aktivlər bölməsində
  - uzun müddətli aktivlər bölməsində
  - nizamnamə kapital böl.
  - kapital ehtiyatları bölməsində
  - ✓ xalis aktivlər bölməsində
- 317.** B.T-da geri alınmış kapital (səhmlər) üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?
- digər gəlirlər
  - faiz gəlirləri
  - ✓ xalis aktivlər
  - maliyyə gəlirləri
  - əməliyyat gəlirləri
- 318.** B.T-da ödənilmiş nizamnamə kapitalı üzrə məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks etdirilir?
- maliyyə aktivlər bölməsində
  - maliyyə vəziyyəti məd.aktivlər bölməsində
  - ✓ xalis aktivlər bölməsi
  - qeyri-maddi aktivlər bölməsində
  - kreditor borclar məd.aktivlər bölməsində
- 319.** B.T-da qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər üzrə məlumatlar maliyyə vəziyyəti haqda hesabatın hansı bölməsində əks olunur?

- qısa müddətli aktivlər
- uzun və qısa müddətli aktivlər
- ehtiyatlı aktivlər
- əsas fondlar
- ✓ uzun müddətli aktivlər

**320.** B.T-da avadanlıqlar haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?

- pul vəsaiti bölməsində
- ehtiyatlar bölməsində
- qısa və uzun müddətli aktivlər bölməsində
- qısa müddətli aktivlər bölməsində
- ✓ uzun müddətli aktivlər bölməsində

**321.** B.T-da tikililər haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?

- qısa müddətli borclar
- qısa müddətli zəmanət öhdəlikləri
- qısa müddətli bank kreditləri
- ✓ uzunmüddətli aktivlər bölməsində
- işçilər üçün bank kreditləri

**322.** B.T-da torpaq haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?

- bialoji aktivlər bölməsində
- qıssamüddətli aktivlər bölməsində
- investisiya bölməsində
- ✓ uzunmüddətli aktivlər bölməsində
- daşınmaz əmlak bölməsində

**323.** B.T-da istifadə olunmuş məsrəflər haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks olunur?

- mənfəət
- zərər
- xərclər
- gəlirlər
- ✓ ehtiyatlar maddəsində

**324.** B.T-da hazır məhsul haqqında məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı maddəsində əks olunur?

- 13-cü maliyyə aktivləri
- 11-ci sair aktivlər maddəsində
- 11-ci debitor borclar maddəsində
- 10-cu Pul vəsaitləri maddəsində
- ✓ 12-ci ehtiyatlar maddəsində

**325.** B.T-da qısamüddətli debitor borclar hesabında olan məlumatlar maliyyə vəziyyəti haqqında hesabatın hansı bölməsində əks olunur?

- ✓ qısamüddətli aktivlər bölməsində
- mənfəət bölməsində
- uzun və qısa müddətli aktivlər bölməsində
- zərər bölməsində
- uzun müddətli

**326.** B.T-da Bankda olan hesablaşma hesablarında olan məlumatlar hansı müddətə əks olunur?

- cari hesabda ekvivalentlər maddəsi
- dövriyyə vəsaitlər ekvivalentlər maddəsi
- kassa hesabında ekvivalentlər maddəsi
- ✓ pul vəsaitləri və onların ekvivalentləri maddəsində

- əsas vəsaitlər ekvivalentlər maddəsi

**327.** B.T-da 101 №-li kassa hesabının məlumatları Maliyyə vəziyyəti haqqında hansı hesabatda əks olunur?

- uzun müddətli aktivlər
- uzun və qısa müddətli
- aktivdə
- passivdə
- ✓ qısamüddətli aktivlər bölməsində

**328.** B.T-i üçün maliyyə vəziyyəti haqqında hesabat neçə nömrəli milli uçot standartlar ilə müəyyən edilib?

- 5 №-li
- 8 №-li
- 3 №-li
- ✓ 1 №-li milli Mühəsibat uçotu standartlar
- 9 №-li

**329.** B.T-i üçün Maliyyə vəziyyəti haqqında hesabat nə vaxt təsdiq edilib?

- 1995-ci il
- 2010-ci il
- 2012-ci il
- ✓ 2009-cu il
- 2004-ci il

**330.** “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” ın “Xərclər” bölməsinə neçə maddə aiddir:

- 3
- doğru cavab yoxdur
- 5
- ✓ 6
- 4

**331.** “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” ın “Gəlirlər” bölməsinə neçə maddə aiddir:

- 4
- doğru cavab yoxdur
- 2
- ✓ 3
- 5

**332.** Kapital ehtiyatları maddəsi ”Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” ın hansı bölməsinə aiddir:

- gəlirlər
- doğru cavab yoxdur
- heç birinə
- ✓ ümumi mənfəət ( zərər )
- xərclər

**333.** B.T-da sair gəlirlər əməliyyatı üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur?

- zərər bölməsi
- sair gəlirlər
- gəlirlər bölməsi
- ✓ xərclər bölməsi
- mənfəət bölməsi

**334.** B.T-da qeyri-birja əməliyyatları üzrə məlumatlar maliyyə fəaliyyəti nəticələri haqda hesabatın hansı bölməsində əks olunur?

- mənfəət bölməsində
- qeyri aktivlər bölməsində
- gəlirlər bölməsində
- zərər bölməsində
- ✓ xərclər bölməsində

**335.** B.T-da dövlət sosial sığorta ayırmaları üzrə məlumatlar maliyyə fəaliyyəti nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur?

- sair gəlirlər bölməsində
- zərər xərclər bölməsində
- ✓ xərclər bölməsində
- sair xərclər bölməsində
- gəlirlər xərclər bölməsində

**336.** B.T-da birja əməliyyatları üzrə məlumatlar maliyyə fəaliyyəti nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur?

- sair xərclər bölməsində
- sair gəlirlər bölməsində
- zərər bölməsində
- mənfəət bölməsində
- ✓ xərclər bölməsində

**337.** B.T-da əmək haqqı üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqda hesabatın hansı bölməsində əks olunur?

- zərər üzrə bölgü
- mənfəət üzrə bölgü
- gəlirlər üzrə bölgü
- sair xərclər üzrə bölgü
- ✓ xərclər üzrə bölgü

**338.** B.T-da rüblük hesabatlar hansı hesabatlar hesab olunur?

- gömrük hesabatlara
- statistik hesabatlara
- vergi hesabatlara
- ✓ dövrü hesabatlar
- maliyyə hesabatlara

**339.** B.T-da dövrü hesabatlar hansılardır?

- statistik hesabatlara
- gömrük hesabatlara
- vergi hesabatlara
- ✓ Aylıq hesabatlara
- maliyyə hesabatlara

**340.** B.T-da maliyyə hesabatları məzmununa görə hansı hesabatlara ayrılır?

- aylıq hesabatlara
- rüblük hesabatlara
- statistik hesabatlara
- ✓ illik hesabatlara
- operativ hesabatlara

**341.** B.T-da maliyyə hesabatları məzmununa görə hansı hesabatlara ayrılır?

- operativ hesabatlara
- maliyyə hesabatlara
- statistik hesabatlara
- ✓ dövrü hesabatlara

- illik hesabatlara

**342.** B.T-da vergilərlə bağlı vəsaitlərin daxil olması hansı maliyyə hesabatlarında əks olunur?

- pul vəsaitlərinin hərəkəti haqqında hesabat
- borclar vəsaitlərinin hərəkəti haqqında hesabat
- əks vəsaitlərinin hərəkəti haqqında hesabat
- dövriyyə vəsaitlərinin hərəkəti haqqında hesabat
- ✓ pul vəsaitlərinin hərəkəti haqqında hesabat

**343.** B.T-da əmək haqqının və digər ödənişlərin aparılarkən hansı mühasibat yazılışı aparılır?

- 102 №-li hesabın debeti
- 100 №-li hesabın debeti
- ✓ 101 №-li hesabın debeti  
103,104 №-li hesabların müvafiq subhesabların krediti
- 101 №-li hesabların krediti
- 102 №-li hesabların krediti

**344.** B.T-da Vergilər üzrə daxil olmalar haqqında məlumatlar neçə nömrəli hesabat formasında əks olunur?

- 1 №-li hesabat forması
- 5 №-li hesabat forması
- doğru cavab yoxdur
- 6 №-li hesabat forması
- ✓ 4 №-li hesabat forması

**345.** B.T-da bölüşdürülməmiş mənfəət üzrə məlumatlar maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın hansı bölməsində əks olunur?

- qısa müddət aktivlər
- uzun müddətli aktivlərdə dəyişiklik
- maddi aktivlər dəyişikliklər
- qeyri maddi aktivlər dəyişikliklər
- ✓ xalis aktivlərdə dəyişikliklər

**346.** B.T-da geri alınmış səhmlər ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- səhmlər haqqında hesabat
- qeyri maddi aktivlər haqqında hesabat
- ✓ maliyyə vəziyyəti haqqında hesabat
- maliyyə aktivləri haqqında hesabat
- geri alınmış səhmlər haqqında hesabat

**347.** B.T-da geri alınmış kapital ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- qeyri alınmış kapital haqqında hesabat
- borclar haqqında hesabat
- qeyri maddi aktivlər haqqında hesabat
- ✓ maliyyə vəziyyəti haqqında hesabat
- maliyyə aktivlər haqqında hesabat

**348.** B.T-da bölüşdürülməmiş zərər ilə əlaqədar məlumatlar hansı hesabatda əks olunur?

- bölüşdürülməmiş zərər haqqında hesabat
- maliyyə aktı haqqında hesabat
- qeyri maddi aktlar haqqında hesabat
- ✓ maliyyə vəziyyəti haqqında hesabat
- zərər haqqında hesabat

**349.** B.T-da bölüşdürülməmiş mənfəət ilə bağlı məlumatlar hansı hesabatda əks olunur?

- mənfəət haqqında hesabat
- qeyri maddi aktlar haqqında hesabat
- bölüşdürülməmiş mənfəət haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- maliyyə aktı haqqında hesabat

**350.** B.T-da kapital ehtiyatları ilə bağlı məlumatlar hansı hesabatlarda əks olunur?

- maliyyə aktivlər haqqında hesabat
- ehtiyatlar haqqında hesabat
- √ maliyyə vəziyyəti haqqında hesabat
- kapital haqqında hesabat
- ödənişlər haqqında hesabat